



## İnkişaf və yüksəliş dövrü

2018-ci ilin ötən ayları Azərbaycan üçün mühüm uğurlarla əlamətdardır

2018-ci il hələ başa çatmasa da, Azərbaycan üçün əlamətdar hadisələrlə zəngindir. İlk növbədə, bu il ölkəmizin inkişafında növbəti uğurlu mərhələ kimi yadda qalacaq.

Bələ ki, bir neçə il əvvəl beynəlxalq iqtisadi böhranın nəticəsində yaranmış çətinliklər artıq geridə qalıb. 2016-cı ildən başlayan yeni iqtisadi islahatlar ölkədə qeyri-neft sektorunun inkişafını da təmin edib. İqtisadiyyatdakı inkişaf 2018-ci ildə də artan tempdə davam edib.

"Cənub qaz dəhlizi"

Azərbaycanın mövqelərini daha da möhkəmləndirdi

Azərbaycan Xalq Cümhuriyyətinin yaramasının 100 illiyini qeyd etdiyimiz 2018-ci il tariximizə yüksəliş nümunəsi kimi yazılan digər nailiyyətlərlə də əlamətdardır. Bələ ki, bu il ölkənin enerji siyasətinin təntənəsi sayılan bir sıra mühüm hadisələr baş verdi. "Cənub qaz dəhlizi"nin inşasının, TANAP layihəsinin icrasının başa çatdırılması göstərdi ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə doğru inamla addımlayan, aydın və düşünülmüş strategiyası, dəqiq siyasəti olan dövlətdir. Eyni zamanda, bu tarixi hadisələr rəsmi Bakının 1994-cü ildən həyata keçirdiyi enerji siyasətinin məntiqi nəticələrindən biri və həm də uğurlu davamıdır.

Prezident İlham Əliyev dedi ki, "Cənub qaz dəhlizi"nin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında, neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır. Yeni enerji dəhlizinin işə düşməsi qarşımızdakı illərdə Azərbaycana böyük məbləğdə xarici valyutanın daxil olmasına şərait yaradacaq. Bu isə uzun illər Azərbaycanın milli gəlirlərinin formalaşmasının diversifikasiyası deməkdir. Artan gəlirlər isə təbii ki, ölkəmizin inkişafına böyük töhfələr verəcək və indi əldə etdiyimiz inkişaf dinamikasının miqyası artacaq. Bu da Azərbaycan üçün qarşımızdakı illər ərzində iqtisadi sabitliyin təminatına əlavə ediləcək. Dünyada hər an yenidən baş qaldıra biləcək iqtisadi təlatümlər fonunda bu dəhlizin istifadəyə verilməsi ölkəmizin gələcək müstəqil və sabit inkişafı baxımından çox əhəmiyyətlidir.

"Cənub qaz dəhlizi" layihəsinin başa çatdırılması enerji məsələlərində Azərbaycanın mühüm siyasi-diplomatik qələbəsidir. Bu qələbə respublikamızı enerji təhlükəsizliyində söz sahibinə çevirməklə yanaşı, ölkəmizin hər bir məsələdə qətiyyətli mövqeyindən, əməkdaşlıq əlaqələrində etibarlı tərəfdaş olmasından və beynəlxalq birlikdə yüksək nüfuz qazanmasından irəli gəlir.

Günnüt zəfəri böyük qələbənin uzaqda olmadığını göstərdi

2018-ci ilin başqa bir mühüm hadisəsi Naxçıvanda Günnüt kəndinin işğal

dan azad olunması idi. Ermənistanla sərhəddə strateji yüksəkliklərin ələ keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel qələbəsindən sonra növbəti zəfəri kimi tarixə düşdü. Xalq Cümhuriyyətinin və ordumuzun yaradılmasının yüzüncü ildönümünə təsadüf edən bu hadisə cəmiyyətimizin xoş vaxtını da daha artırdı, düşmənin üzərindəki qələbə gününün o qədər də uzaqda olmadığını göstərdi. Hər birimiz növbəti dəfə ordumuzdakı qalibiyyət əzminin şahidi olduq.

Günnüt əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Əlahiddə Ümumqoşun Ordusu müdafiə zolağının Vəlidəğ, Kömürüdağ istiqamətində Axsal dağı, Qızıllıq dağı, Yağargərdik dağı, Bağırdağ dağı və Həsənquluşağ sahəsində ön xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri ələ keçirib. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər düşməndən geri alınıb. Qızıllıq yüksəkliyinin ən böyük strateji əhəmiyyəti Yerevan-Yeşenqəndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan vermişdir. Ümumilikdə, 11 min hektar ərazi düşməndən azad edilib. Bu ərazinin isə 8 min hektardan çoxu ekim üçün, xüsusilə də meyvə yetişdirilməyi üçün yararlı torpaqlardır.

Ermənistanın siyasi-herbi rəhbərliyi Günnüt kəndinin ordumuz tərəfindən geri alınmasını özünəməxsus şəkildə izah etməyə cəhd göstərdi.

Ardı 3-cü səh.

## Azərbaycan ilə Vatikan arasında münasibətlər yüksək səviyyədədir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Müqəddəs Taxt-Tacın ölkəmizdəki apostol nuntisi arxiyepiskop Pol Fitzpatrik Rasselin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, arxiyepiskop Pol Fitzpatrik Rassel fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Pol Fitzpatrik Rassel etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev apostol nuntisi ilə söhbət etdi.

Dövlət başçısı Azərbaycan ilə Vatikan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayaq qeyd etdi ki, biz bu günə kimi Roma Papası Fransis-

kin Azərbaycana səfərinin təşəvvüratı altındaydıq. Prezident İlham Əliyev həmin səfər zamanı Roma Papası Fransisklə keçirdiyi görüşləri, eləcə də özünün Vatikan səfərinə məmnunluqla xatırladı. Roma Papası Fransisk ölkəmizə səfərinə tarixi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev onun ölkəmizdə olarkən Azərbaycanla yaxından tanışlığının, insanlarla təmasda olmasının, eləcə də Azərbaycanın dini icmalarının nümayəndələri ilə görüşünün önəmli qeyd etdi.

Dövlət başçısı Azərbaycan ilə Vatikan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayaq qeyd etdi ki, biz bu günə kimi Roma Papası Fransis-

kin Azərbaycana səfərinin təşəvvüratı altındaydıq. Prezident İlham Əliyev həmin səfər zamanı Roma Papası Fransisklə keçirdiyi görüşləri, eləcə də özünün Vatikan səfərinə məmnunluqla xatırladı. Roma Papası Fransisk ölkəmizə səfərinə tarixi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev onun ölkəmizdə olarkən Azərbaycanla yaxından tanışlığının, insanlarla təmasda olmasının, eləcə də Azərbaycanın dini icmalarının nümayəndələri ilə görüşünün önəmli qeyd etdi.

Dövlət başçısı Azərbaycan ilə Vatikan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayaq qeyd etdi ki, biz bu günə kimi Roma Papası Fransis-

kin Azərbaycana səfərinin təşəvvüratı altındaydıq. Prezident İlham Əliyev həmin səfər zamanı Roma Papası Fransisklə keçirdiyi görüşləri, eləcə də özünün Vatikan səfərinə məmnunluqla xatırladı. Roma Papası Fransisk ölkəmizə səfərinə tarixi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev onun ölkəmizdə olarkən Azərbaycanla yaxından tanışlığının, insanlarla təmasda olmasının, eləcə də Azərbaycanın dini icmalarının nümayəndələri ilə görüşünün önəmli qeyd etdi.

görüştürməyə cəhd göstərdi. Dövlət başçısı ümidvar olduğunu bildirdi ki, arxiyepiskop Pol Fitzpatrik Rassel fəaliyyəti müddətində münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcək.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən arxiyepiskop Pol Fitzpatrik Rassel Vatikan ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin mövcud olduğunu vurğuladı. O, bir neçə həftə bundan əvvəl Roma Papası Fransisklə görüşdüyünü qeyd edərək bildirdi ki, həmin görüş zamanı Papa Fransisk Azərbaycana səfərinə məmnunluqla xatırladı və eyni zamanda xoş hisslərlə xanım Mehriban Əliyevanın səfərinə gözəlliklərini qeyd etdi.

Dövlət başçısı bildirdi ki, xanım Mehriban Əliyeva Papa Fransisklə görüşünün çox səmimi və dostluq şəraitində keçdiyini deyib. Prezident İlham Əliyev bunun əməkdaşlığımızın yaxşı göstəricisi olduğunu qeyd edərək bildirdi ki, Azərbaycan-Vatikan əlaqələri bir daha dünyaya nümayiş etdirir ki, müxtəlif coğrafi ərazilərdə yaşayan insanlar, fərqli mədəniyyətlərin, ayrı-ayrı dinlərin nümayəndələri bir-birləri ilə necə uğurla əməkdaşlıq edə və dostluq əlaqələri qura bilərlər.

Arxiyepiskop Pol Fitzpatrik Rassel Prezident İlham Əliyev fikirlərinə tam şübhə olmadan qeyd etdi ki, Vatikan ilə Azərbaycan arasında əlaqələrin sözbün əsl mənasında bir nümunədir.

## Ermənistanda xaotik vəziyyət

Paşinyana qarşı yaradılan cəbhə onun parlament seçkilərində qalib gəlməsini şübhə altına alır

Ermənistan daxilində çətinləşən vəziyyət Ermənistanın siyasi böhranına başlanğıc oldu. Ermənistanın siyasi böhranına başlanğıc oldu. Ermənistanın siyasi böhranına başlanğıc oldu.

Getdikcə kəskinləşməkdə olan baş nazir-parlament qarşıdurması ölkəni həm də idarəolunmaz vəziyyətə gətirir. Bələ görünür ki, Nikol Paşinyan və ona bağlı qüvvələrlə müxalifət formalaşdırılan əsas qüvvələrin qışımında çıxış edən Respublika, "Çiçəklənən Ermənistan" və "Dağnaksütün" partiyaları arasında ziddiyyət daha da güclənəcək. Çünki tərəflərdən hansısa biri mövqeyindən geri çəkilməyi düşünmür.

Ardı 7-ci səh.



Tarixin sirlərini dağlarında, ərənlərə sığınacaq yeri olan qayalarında, daş mağaralarında saxlayan Lahıca bu il ikinci dəfə səfər etdik. Birincisi ilin əvvəlində, təxminən fevral ayında olmuşdu. O zaman bizi həmin qəsəbəyə aparən başlıca məqsəd 2017-ci ilin oktyabr ayının 5-də Prezident İlham Əliyevin bu məkana bağlı imzaladığı 3 sərəncamın icrası ilə yerində tanış olmaq idi.

Hələ qəsəbəyə girməmişdən öncə Lahıca ilə Şamaxı rayonunun Demirci qəsəbəsini birləşdirəcək avtomobil yolunun tikintisi istiqamətində görülən işlər nəzəri cəlb etməkdəydi. Müxtəlif növ maşın və texnikalar tayinatlı üzrə onlara həvalə olunan işləri yerinə yetirirdilər.

Qaz çəkilişi istiqamətində də zəruri tədbirlər görülür, boru xəttinin keçəcəyi traslar

Ardı 5-ci səh.

## Həyata qəlbini gözü ilə baxan müəllim

Anadangəlmə görmə qabiliyyəti olmayan Beydulla İsgəndərov 29 ildir ki, qaranlıq dünyası ilə şagirdlərinin yoluna işıq saçır

Dünyada maraqlı olmayan peşə yoxdur, fəqət, bütün bunların fövqündə dayanan bir sənət var - Müəllimlik...

Çünki bütün peşə sahibləri seçdikləri sənətin sirlərini məhz müəllimlərdən öyrənirlər, bu şəxs elm, bilik xəzinəsinin qapısını insanlara üzünə açan bir varlıqdır. Amma onların içində insanların yoluna işıq salıb özünü iyənən ucu qədər nura ehtiyacı olanları da var... Anadangəlmə görmə qüsuru olan Beydulla İsgəndərov. Artıq 29 ildir ki, tarix fənni üzrə dərslər verir. Beydulla müəllim bu böyük dərdə baxmayaraq, həyatla mübarizə aparıb və indi sayılıb-seçilən dəyərli müəllimlərdən biridir.

Dərs kitablarını kiməsə oxutdurub səsini yazırdım

Beydulla İsgəndərov 1961-cı il martın 25-də Zaqatala rayonu Yeni Suvagil kəndində anadan olub. 29 ildir ki, kəndin 1 saylı orta məktəbində müəllimlik fəaliyyəti ilə məşğuldur. Öz dili ilə desək, çox maraqlı həyat yolu var.

Ardı 5-ci səh.



- Nənəm danışırsan ki, Şuşada bir Cıdır düzü var ki, düz buludlara qədər uzanır... Nənəm deyir ki, daha Xarı bülbul təkcə Vətən bağında deyil, heç Şuşada da bitmir... Nənəm danışırsan ki...

Səkkiz yaşlı balaca Çingiz dayanmadan həyəcanla Şuşa haqqında eşitdiklərinin hamısını bölüşmək istəyir. Amma zəng səsi onun fikirlərini yarıncıq qoyur. Dəhliz boyu sıra-sıra düzülüb və dar çərçivələrə sıxışdırılıb qəm yüklü fotolara nəzər salırıq. - Hə, bu, Qala divarlarıdır, bu, Gövhər Ağa Məscidi, bu, Xurşidbanu Nəvəsinin evi, bu isə Mərkəzi parkdır, ona güllü park da deyirdilər, güllün ele xoş ətri vururdu ki adamı... Çuxur məhəllə, Vaqifin məqbərəsi... Bunlar Şuşanın unudulmaz keçmişinin xatirə fotolarıdır. Artıq foto yaddaşlarında donan xoşbəxt və bir o qədər də kədər yüklü şəkillər anladır Şuşanın baxtəvər günlərini, azyaşlı məktəblilərə...

5 oktyabr müəllim günü ərəfəsində Şuşa 1 nömrəli tam orta məktəbdə Şuşalı günlərə xatirələr ilə qayıtmağa çalışdıq...

Ardı 6-cı səh.

Kimlər gəldi, kimlər keçdi...

188 yaşlı ezmətli tarixə malik olan bu məktəb Azərbaycanda bütün sahələr üzrə öz sözünü demiş xeyli məşhur insan yetişdirib: Nəcəf bəy Vəzirov, Firudin bəy Köçəri, Üzeyir Hacıbəyov, Mir Mövsüm Nəvvab, Süleyman Ələsgərov, Səfərali bəy Vəliyev, Cabbar Qarayədiqoğlu, Əhməd Ağoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Latif Kərimov, Yusif Vəzir Çəmənçəmənli, Süleyman Sani Axundov və daha kimlər, kimlər...

1830-cu ildə Azərbaycan ərəzində ilk qəza məktəbinin təntənəli açılışı Şuşada olmuşdu. Həmin gün I sinif açılışı və 19 şagirdlə təlimə başlanılmışdı. Bir neçə il sonra artıq məktəbdə II və III siniflərdə rus dilinin qrammatikası, coğrafiya, tarix, hesab, Azərbaycan dili, rəsm fənləri tədris edilirdi. Azərbaycan dili rus bölməsi üçün də məcburi fənn kimi həftədə 6 saat keçilirdi. 1845-ci ilin məlumatına görə, məktəbin kitabxanasında 301 adda ədəbiyyat və digər tədris vəsaiti var idi.





### Beynəlxalq Şahmat Federasiyasının prezidenti cənab Arkadi Dvorkoviç

Hörmətli Arkadi Vladimiroviç! Beynəlxalq Şahmat Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Dünyada şahmat ənənələrinin inkişafı naminə bu məsul vəzifədə Sizə uğurlar arzulayıram.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2018-ci il

### Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti cənab Mahir Məmmədova

Hörmətli Mahir Ələsgəroviç! Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Həmvətənimizin belə məsul vəzifəyə seçilməsi Azərbaycan şahmatının inkişafına və şahmatçılarımızın beynəlxalq miqyasda nailiyyətlərinə verilən yüksək qiyməti bariz şəkildə əks etdirir. Qarşıdakı işinizdə Sizə uğurlar arzulayıram.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2018-ci il

### İraq Respublikasının Prezidenti zati-aliləri cənab Bərham Salehə

Hörmətli cənab Prezident! İraq Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbədən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə İraq arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İraq xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2018-ci il

### Maldiv Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab İbrahim Məhəmməd Solihə

Hörmətli cənab Solih! Maldiv Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər birgə səylərimizlə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2018-ci il

## Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycanın 27 şəhər və rayonunda 436 çoxmənzilli binaların dam örtüyünün təmiri məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun təbiiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.14.3.3.9-cu (islahatlarla bağlı xərclər) yarım-bəndində nəzərdə tutulan vəsaitdən 21 194 760 (iyirmi bir milyon bir yüz doxsan dörd min yeddi yüz altmış) manat bu sərəncama əlavə olunmuş siyahıya uyğun şəhər, rayon icra hakimiyyətlərinə ayrılсын.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2018-ci il

### Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli sərəncamına Əlavə

## Dam örtüklərinin təmiri nəzərdə tutulmuş çoxmənzilli binaların şəhər və rayonlar üzrə bölgüsünə dair siyahı

S/n	Şəhər, rayon	Dam örtüklərinin təmiri nəzərdə tutulmuş çoxmənzilli binalar			o cümlədən					
		Sayı, ədəd	Sahəsi, kv.m.	Ayrılan vəsait, min manat	Sayı, ədəd	Sahəsi, kv.m.	Ayrılan vəsait, min manat	Sayı, ədəd	Sahəsi, kv.m.	Ayrılan vəsait, min manat
<b>27 şəhər və rayon üzrə cəmi</b>										
		<b>436</b>	<b>424705,9</b>	<b>21194,76</b>	<b>337</b>	<b>353750,48</b>	<b>17736,29</b>	<b>99</b>	<b>70955,42</b>	<b>3458,47</b>
o cümlədən:										
1.	Gəncə	148	123955,0	6197,63	69	69617,98	3481,2	79	54337,02	2716,43
2.	Lənkəran	11	11748,0	918,30	11	11748,0	918,30	-	-	-
3.	Mingəçevir	56	76055,4	3985,00	52	73639,0	3858,00	4	2416,4	127,00
4.	Sumqayıt	59	60886,0	2992,57	50	49886,0	2472,57	9	11000,0	520,00
5.	Şəki	25	30150,0	1775,76	25	30150,0	1775,76	-	-	-
6.	Şirvan	72	52236,0	1907,77	65	49034,0	1812,73	7	3202,0	95,04
7.	Yevlax	1	1050,0	36,75	1	1050,0	36,75	-	-	-
8.	Ağdaş	2	2150,0	129,00	2	2150,0	129,00	-	-	-
9.	Ağsu	2	2220,0	67,90	2	2220,0	67,90	-	-	-
10.	Astara	1	1282,0	68,10	1	1282,0	68,10	-	-	-
11.	Bərdə	3	3500,0	142,30	3	3500,0	142,30	-	-	-
12.	Biləsuvar	1	720,0	34,56	1	720,0	34,56	-	-	-
13.	Cəlilabad	8	11480,0	551,04	8	11480,0	551,04	-	-	-
14.	Daşkəsən	3	642,6	30,70	3	642,6	30,70	-	-	-
15.	Göyçay	3	3780,0	136,08	3	3780,0	136,08	-	-	-
16.	Xaçmaz	10	12000,0	540,00	10	12000,0	540,00	-	-	-
17.	İmişli	5	3525,0	193,88	5	3525,0	193,88	-	-	-
18.	Kürdəmir	2	2170,0	82,00	2	2170,0	82,00	-	-	-
19.	Qazax	5	4046,0	277,47	5	4046,0	277,47	-	-	-
20.	Quba	2	2440,0	120,00	2	2440,0	120,00	-	-	-
21.	Neftçala	1	780,0	45,56	1	780,0	45,56	-	-	-
22.	Salyan	2	1750,0	78,75	2	1750,0	78,75	-	-	-
23.	Samux	1	1204,0	56,50	1	1204,0	56,50	-	-	-
24.	Siyəzən	1	1050,0	52,50	1	1050,0	52,50	-	-	-
25.	Şabran	1	1320,0	64,70	1	1320,0	64,70	-	-	-
26.	Şamaxı	1	1105,0	79,56	1	1105,0	79,56	-	-	-
27.	Şəmkir	10	11460,9	630,38	10	11460,9	630,38	-	-	-

## Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adı verilsin:

Abasov Məşədi Abas oğlu  
Abdiyev Cəfər Yahya oğlu  
Abdullayeva Səkinə Əli qızı  
Ağayeva Olqa Mixaylovna  
Axundov Natiq Lyutif oğlu  
Allahverdiyev Elçin Həmid oğlu  
Allahverdiyeva Elmira Zərbəli qızı  
Babayev Abasət Nadir oğlu  
Bağırov Arif Rəşid oğlu  
Bağırov Hüseynəli Məmmədəli oğlu  
Baxşiyeva Nüşabə Məmməd Tağı qızı  
Balakışiyev Kamal Babakışi oğlu  
Bezrəşvəd Nigar Ənvər qızı  
Bəşirov Qalib Zakir oğlu  
Cavadov Cəmil İsmayıl oğlu  
Cavadova Nərgiz Bayram qızı  
Cəfərova Laləzər Kazım qızı  
Əhmədova Zərxanım Yusif qızı

Əliyeva Təranə Əhmədəğa qızı  
Əsədova Gülcöhrə Həbibulla qızı  
Əskərova Yeganə Nürəddin qızı  
Gözalova Kamilə Kamal qızı  
Hacıbalayeva Şəhla Baba qızı  
Hacıyeva Pakizə Əsgər qızı  
Hacıyeva Süliyyə Əlyar qızı  
Hacıyeva Zərqələm Cümşüd qızı  
Həməzəyev Fəridun Ələsgər oğlu  
Həsənov İlham Musa oğlu  
Həsənova Mədinə Allahverdi qızı  
Hüseynli Şərafət Hüseyn qızı  
Hüseynova Fəridə Ağababa qızı  
Hüseynova Ülker Həməzə qızı  
Xasmməmmədova Tahirə Oruc qızı  
Xəlilova Afət Mürşüd qızı  
İbrahimova İradə Hacı qızı  
İbrahimova Sevil Fərrux qızı  
İsmayilova Nədejda Astan qızı  
Kərimova Rəna Tanıverdi qızı  
Qarayeva Fatma Heydar qızı  
Quliyeva Tahirə Ramiz qızı  
Mehdiyeva Xuraman Məhiyyəddin qızı  
Məcidova Fatma Məhəmməd qızı  
Mədədova İltifat İbad qızı

Məmmədov Allahverdi Nəsim oğlu  
Məmmədova Amalya Mirzəbala qızı  
Məmmədova Güllüş Balagədə qızı  
Məmmədova Heyran Səməd qızı  
Məmmədova Nəhidə Qaraca qızı  
Məmmədova Ruxsarə Cıraq qızı  
Məmmədova Tamella Oxud qızı  
Məmmədova Zərifə Cəfər qızı  
Mirzadə Gülsən Məmməd qızı  
Musayeva Zinyyət Əsgər qızı  
Mustafayev Ənvər Mustafa oğlu  
Mustafayeva Rəhilə Əsgərxan qızı  
Mustafayeva Yaquət Omər qızı  
Namazova Sevdə Fəzail qızı  
Nəbiyev Fikrət Nəbi oğlu  
Nəmətova Bədi Məhəmməd qızı  
Rəhimov Salman Məmməd oğlu  
Sultanova İlhamə Qəribəğa qızı  
Şabanova Pərixanım Hənifə qızı  
Vəliyeva Güllər Xəlil qızı  
Yevtuşenko Olqa Aleksandrova.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2018-ci il

## Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Protokolu təsdiq edilməsi barədə

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında 2018-ci il avqustun 10-da Bakı şəhərində imzalanmış Protokolu təsdiq edilsin.  
2. Bu fərmanın 1-ci hissəsində göstərilən protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2018-ci il

## Azərbaycanın Baş naziri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov oktyabrın 4-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDŞ) baş katibi Bağdat Amreev ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, o cümlədən ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə regional əməkdaşlığın dərinləşdirilməsi, Türkdilli Dövlətlərin gələcək fəaliyyət planları müzakirə edildi.

Bağdat Amreevi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi seçilməsi münasibətilə təbrik edən Baş nazir Novruz Məmmədov ona fəaliyyətində uğurlar arzulayıb.

Novruz Məmmədov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycan üçün çox önəmli təşkilat olduğunu diqqətə çatdıraraq qeyd edib ki, bu şura türkdilli ölkələr



arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır.

Azərbaycan-Qazaxıstan münasibətlərinə toxunan Baş nazir ölkələrimiz arasında çox yaxşı dostluq əlaqələri

nin olduğunu deyib. Qeyd edib ki, dövlətlərimizin başçıları arasında olan səmimi dostluq münasibətləri əlaqələrimizin bu cür yüksək səviyyəyə qalxmasında mühüm rol oynayır.

Türkdilli dövlətlər arasındakı dostluq münasibətlərindən məmnunluğunu ifadə edən baş katib Bağdat Amreev Azərbaycanın qədim Naxçıvan diyarında 2009-cu ildə əsas qoyulan Türkdilli


Dövlətlərin Əməkdaşlıq Şurasının bu əlaqələrin inkişafına xüsusi impuls verdiyini vurğulayıb. Oktyabrın 3-də şuranın yaradılmasının 9 illiyinin qeyd olunduğunu diqqətə çatdıran Bağdat Amreev ötən müddət ərzində özbək ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün mühüm addımların atıldığını bildirdi. "Azərbaycan şurasının yaradıldığı ölkə olaraq təşkilatın fəaliyyətinin və türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır", - deyərək baş katib vurğulayıb.

Söhbət zamanı 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə Azərbaycanın evsahibliyi etməsi ilə bağlı, həmçinin qarşılıqlı maraqlı digər məsələlərə əlaqədar fikir mübadiləsi aparılıb.

## Hikmət HACIYEV: "Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir"

Azərbaycan ilə Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında hərtərəfli şəkildə uğurla inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında sentyabr ayında Soçidə və Bakıda iki dəfə görüşün keçirilməsi bunun növbəti bariz nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Hikmət Hacıyev vurğulayıb ki, dövlət başçıların etimadına və dostluğa əsaslanan səmimi dialoqu və müntəzəm görüşləri tərəfdaşlıq əlaqələrinin hərtərəfli inkişafında xüsusi çəkiyə və əhəmiyyətə malikdir. "Ölkələrimiz arasında etimadın və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsinin



göstəricisidir ki, ikitərəfli əlaqələr regional arası əməkdaşlıq formatında da uğurla inkişaf etdirilir. Dövlət başçıların açılışını etdikləri və nitq söylədikləri IX Azərbaycan-Rusiya Regionlararası Forumu əməkdaşlığın daha da inkişafı baxımından yeni perspektivlər və imkanlar vəd edir. Həmçinin ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq cox tərəfli müstəvilərdə də davam etdirilir", - deyərək Prezident Administrasiyasının rəsmisi qeyd edib.










## “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirib



Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yaradılmış “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi oktyabrın 4-də Heyvanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Namine Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Paytaxtın Xətai rayonundakı İdman-əyləncə park kompleksində “Azercell Telekom” şirkətinin tərəfdaşlığı ilə keçirilən tədbirdə heyvan hüquqlarının müdafiəçiləri, uşaqlar və internet məktəblərində tərbiyə alan, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar, müxtəlif məktəblərdən sağirdlər və tələbələr iştirak ediblər.

İştirakçılar Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində görülən tədbirlərlə tanış olublar.

Park ərazisində müxtəlif əyləncə və maarifləndirici zonalar yaradılıb. Ziyarətçilər xidməti itlərin və dekorativ itlərin şousunu izləyib, kiçik zooparkda heyvanlarla yaxından tanış ola biliblər. Eləcə də Azərbaycan Dövlət Gənc Tamaşaçıları və Kukla Teatrının çıxışları, sirk tamaşası, uşaqlar üçün maarifləndirici və əyləncəli proqramlar, estafetlər, yarışlar və digər əyləncələr təqdim edildi.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Bakı Şəhər İcra



Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə layihə çərçivəsində bir sıra tədbirlərin reallaşdırılmasına başlanılıb. Hazırda Balaxanıda yerləşən Sanitariya idarəsində yenidənqurma işləri aparılır. Balaxanı qəsəbəsində inşa olunaçaq “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi müayinələrin aparılması, sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir tibbi avadanlıq və preparatlarla təchiz olunaçaq. Burada fəaliyyət göstərəcək kadrlara xarici mütəxəssislərin iştirakı ilə təlimlər keçiriləcək. Layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır.

Layihə müddətində bir sıra maarifləndirmə işləri də aparılacaq. Maarifləndirmə işləri çərçivəsində heyvanlarla bağlı müxtəlif sosial tədbirlərin, sərğilərin təşkili, animasiya filmlərinin çəkilməsi, sosial videoların, bilbordların, elektron təqdimatların hazırlanması nəzərdə tutulur. Heyvanların Beynəlxalq Müdafiəsi Günündə idman-əyləncə park kompleksində təşkil olunan əyləncə proqramından sonra uşaqlar Leyla Əliyeva ilə birlikdə Heydər



Əliyev Mərkəzindəki “Live Life” (“Canlı həyat”) sergisini də izləyiblər. Sərgi Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təşəbbüsü və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub. Ekspozisiya ətraf mühit problemlərinə, təbiiyyət qorunmasına diqqət cəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Əliyev Mərkəzindəki “Live Life” (“Canlı həyat”) sergisini də izləyiblər. Sərgi Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təşəbbüsü və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub. Ekspozisiya ətraf mühit problemlərinə, təbiiyyət qorunmasına diqqət cəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

## TAP: “Yunanıstan və Albaniyada boruların 98 faizi marşrut xətti boyunca düzülüb”

Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası üzrə Yunanıstan və Albaniyada boruların 98 faizi marşrut xətti boyunca düzülüb.

Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 750 kilometrində borular marşrut xətti boyunca düzülüb.

Qeyd edək ki, TAP layihəsi üzrə işlərin mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 77 faizdən çoxu icra olunub. Sentyabrın əvvəlinə TAP-in Yunanıstandan keçəcək 550 kilometrlik hissəsinin marşrut xətti üzrə 540 kilometr ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Təqribən 538 kilometr boru xətt boyunca düzülüb və qaynaq edilib. 504 kilometr boru torpağa basdırılıb və təxminən 430 kilometr ərazi bərpə olunub. TAP-in Albaniyadan keçən 215 kilometrlik hissəsinin demək olar ki, hamısı təmizlənib və qiymətləndirilib, həmçinin bütün borular marşrut xətti boyunca düzülüb. Boruların 205 kilometri qaynaqlanıb və onların təxminən 189 kilometri torpağa basdırılıb. Təqribən 145 kilometr ərazi bərpə olunaçaq tamamilə əvvəlki vəziyyətinə gətirilib. TAP-in Yunanıstan və Albaniya hissəsinin 756 kilometr, yeni, 98 faizində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bundan başqa, iki ölkədə TAP-in borularının 97 faizi qaynaq olunub. Həmçinin boruların təxminən 90 faizi xəndəyə endirilib.

TAP-in ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilk layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası üzrə işlər qrafikə uyğun davam edir. Kipoidəki kompressor stansiyasında ümumi tikintinin 60 faizdən çoxu yekunlaşıb. Fierdəki kompressor stansiyasının tikintisinin 50 faizdən çoxu tamamlandı. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Ölçmə stansiyasında tikinti işlərinə ötən ilin birinci rübündə başlanılıb və stansiyanın inşasının 50 faizi tamamlandı. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq.

Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini reallaşdıran İtaliyanın “Saipem S.p.A” şirkətinin qarşısında aylarda mikrotunel üçün qazma iş-



lərinə başlaması gözlənilir. TAP-in Adriatik dənizindən keçəcək 36 düymlük hissəsinin inşası 2019-cu ildə başa çatdırılacaq.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunaçaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub qaz dəhlizi”nin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-in davamı olub. “Şahdəniz-2”-dən hasil olunaçaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdırılacaq. Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və iyul ayının sonuna TAP-a 3,1 milyard avro sərf olunub.

Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyanın keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdə keçir. Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.

TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri bəzək Yunanıstan və Albaniya ərazisində qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahile çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcm gələcəkdə 20 milyard kubmetrə qədər artırılması nəzərdə tutulub.

TAP-in səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluys” (19 faiz), “Enagas” (16 faiz) və “Xpo” (5 faiz).

## Tərtərdə 142 hektardan çox sahədə payızlıq bitkilər səpilib

Tərtər rayonunun təsərrüfatlarında payız-tarla işləri davam etdirilir. Rayonun taxılçılarının gələcək ilin məhsulunun əsasını qoyurlar.

Rayon üzrə 4748 hektar sahədə payızlıq şum qaldırılıb. 142,7 hektar sahədə payızlıq bitkilər, o cümlədən 38 hektarda dən üçün arpa, 54 hektarda yaşıl yem üçün xəsil arpa və 50,7 hektarda təze yemə səpilib. Bundan başqa, dövrüviyyə olan torpaqlardan səmərəli istifadənin nəticəsi olaraq cari ilin məhsulu üçün 259,1 hektar sahədə təkrar əkin aparılıb. Təkrar əkinlərin 41,2 hektarı dən üçün qarğıdalı, 116 hektarı yem üçün sorqo, 72,4 hektarı tərəvəz bitkiləri, 13 hektarı darı, 2 hektar kartof, 1,5 hektar lobya, 13 hektarı günəbaxandır.

## Neftçalada sahələrdən 1500 tondan çox tərəvəz yığılıb

Cari təsərrüfat ilində neftçalalı fermerlər 168,2 hektar sahədə tərəvəz becəriliblər. Fermerlər indiyədək sahələrdən 1502,2 ton məhsul toplayıblar. Tərəvəz sahələrinin hər hektarının məhsuldarlığı 90,4 sentner olub.

Fermerlər əkdikləri 29,2 hektar xiyar sahəsindən 359, 38,5 hektar pomidor sahəsindən 525, 1,3 hektar soğan sahəsindən 9,1, 15,4 hektar badımcın sahəsindən 202, 16,2 hektar bibər sahəsindən 165 və 5,2 hektar digər tərəvəz sahəsindən isə 36,4 ton məhsul istehsal ediblər.

Məhsul istehsalçıları sarımsaq sahələrindən daha çox məhsul götürüblər. Onlar əkdikləri 60,3 sarımsaq sahəsindən 206 ton məhsul götürüblər. Sarımsaq sahələrinin hər hektarının məhsuldarlığı 34,2 sentner olmuşdur ki, bu da ötən ildəkindən xeyli çoxdur.

## Qaxda fındıq istehsalı ötən illə müqayisədə 641 ton artıb

Qax rayonunun fındıq bağlarında məhsul yığımı başa çatıb. Bu il bağlardan 4 min 785 ton məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 641 ton artıb.

Dövlət başçısının kənd təsərrüfatının ənənəvi sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlər Qax rayonunda da uğurla icra olunur. Belə ki, 2018-ci ilin yaz əkin dövründə rayonda 160 hektar sahədə yeni fındıq bağları salınıb və bu iş payız mövsümündə də davam etdiriləcək.

Ümumiyyətlə, son 3 ildə rayon ərazisində 2 min 660 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud bağların ümumi sahəsi 9 min 478 hektara çatdırılıb. Bu bağların 6 min 228 hektarı bar verəndir.

Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas məqsədi ölkənin hərtərəfli inkişafına nail olmaqdır. Bunun üçün iqtisadiyyatın müxtəlif sahələrinin, eləcə də coğrafiyasının genişləndirilməsi vacibdir.

Son dövrdə tikilən istehsal və xidmət obyektlərinin təyinatına və yerləşdiyi ərazilərə nəzər saldıqda aydın görmək olur ki, ölkəmizdə bu sferədə ciddi fikir verilir. Bu zaman diqqət çəkən məqamlardan biri də regionlarda sənaye tipli müəssisələrin tikintisinə üstünlüyün verilməsidir.

Ölkəmizin müasir sənaye nəhəngləri olan texnoparklar böyük şəhərlərdə tikilir. Hazırda texnoparklar Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində fəaliyyət göstərir. Bunun sayəsində Bakı və Sumqayıt Cənubi Qafqazın əsas sənaye mərkəzlərinə çevrilib. Təkcə Sumqayıt Kimya Sənaye Parkına qoyulan və qoyulacaq sarmayenin həcmi 2 milyard dollardan çoxdur. Həmin texnoparkda tikilən polipropilen və polietilen zavodlarının inşasına 800 milyon dolların çox sərmayə yatırılıb.

Sənayeləşmə siyasətində texnoparklarla yanaşı, sənaye məhəllələrinin də xüsusi yeri var. Yeri gəlmişkən qeyd edək ki, dövlətin həyata keçirdiyi sənayeləşmə siyasətində ölkənin bütün rayon mərkəzlərində sənaye məhəllələrinin mərhələli şəkildə yaradılması nəzərdə tutulur. Məqsəd regionların sosial-iqtisadi inkişafına nail olmaqla yanaşı, onun potensialından maksimum istifadə etməkdir. Bu həm rəqabətə davamlı məhsul is-

## Neft ölkəsi qeyri-neft sektorunun inkişafında nümunə göstərir

### Bu gün Azərbaycan sənayesində qeyri-neft sektorunun payı 83 faizdir

tehsalını artırmağa, həm də əhəmiyyətli məhsulların təminatını təmin etməyə imkan yaradır.

Sənaye məhəllələri yaradılarkən texnoparklara təbiiq olunan üsullardan istifadə edilir. Yeni, hər hansı sənaye məhəlləsi yaradılarkən elmi araşdırmalar aparılır, hansı məhsulu istehsalının sərfəli olması müəyyən ediləndikdən sonra, buraya investisiya yatırın sahibkarların istəkləri nəzərə alınır. Bunun sayəsində dövlətə sahibkar arasında yaranan qarşılıqlı anlaşma müsbət nəticə verir. Belə ki, xarici investitorlara yanaşı, yerli sahibkarlar da sənaye məhəllələrində məhsul istehsalı müəssisələrinin tikintisində həvəslə iştirak edirlər.

Uğurla aparılan sənayeləşmə siyasəti sayəsində ölkəmizdə yüzlərlə müasir müəssisə tikilərək fəaliyyətə başlayıb. Xaricdən aldığımız bir sıra məhsullar həmin müəssisələrdə istehsal edilərək daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan yaradır, yeni, idxaldan asılılıq azalır. Bir çox hallarda isə daxili tələbat ödənilməklə bərabər, yerli müəssisələrdə istehsal edilən məhsullar xarici bazarlara ixrac edilir. Bu müəssisələrin qeyri-neft sektoruna aid olması xüsusən əhəmiyyət daşıyır. Belə ki, həmin müəssisələrdə istehsal olunan

məhsullar enerji daşıyıcıları satışında əldə edilən gəlirlərimiz azaldıqda onu sığortalayır.

Qeyd edildiyi kimi, sənayenin inkişafında sənaye məhəllələrinin xüsusi rolu var. İlk sənaye məhəlləsi keçən il Neftçalada istifadəyə verilib. Hacıqabul Sənaye Məhəlləsinin isə bu ilin sonuna qədər istismara buraxılması planlaşdırılır. Sabirabad Sənaye Məhəlləsinin tikintisi üçün hazırlıq işləri görülür.

Prezident İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak etmişdir. Dövlət başçısı çıxışında bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edərək demişdir: “Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir. Təkcə onu demək kifayətdir ki, bu ilin 8 ayında ölkəmizin qeyri-neft sənayesi təxminən 11 faiz artıb. Bu, çox böyük göstəricidir və doğrudan da göstərir ki, bu sahədə nə qədər böyük işlər görülüb və görülməkdədir. Masallıda həyata keçirilən bu gözəl layihə göstərir ki, Azərbaycan sənayenin inkişafı istiqamətində çox düzgün yoldadır, çox düzgün addımlar atılır, iş yerləri, yerli istehsal yaradılır və idxaldan asılılıq azalır”.

Konkret rəqəmlərə müraciət edək: Dövlət Statistika Komitəsinin

verdiyi məlumata görə, cari ilin yanvar-avqust aylarında sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 1,9 faiz artaraq 31,6 milyard manat olub. Sənayenin qeyri-neft sektorunda istehsal ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8, neft sektorunda 0,6 faiz artıb. Sənaye məhsulunun 73 faizi mədəncixarma, 22,3 faizi emal, 4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Sahibkarlığın inkişafı sayəsində sənayedə qeyri-dövlət sektorunun payı 82,8 faizə çatıb.

Hesabat dövründə qeyri-neft sektoruna aid olan emal sahəsi üzrə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 215,8 milyon manatlıq məhsul istehsal edilib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 63, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 54 faiz artım deməkdir.


Kimya sənayesi sahəsində ölkəmizin zəngin təcrübəsi var. Sovetlər dövründə Azərbaycan sənayesində istehsal edilən kimya sənayesi məhsulları SSRİ-dən savayı, xarici ölkələrə də ixrac olunurdu. Müstəqilliyimizin

bərpasından sonrakı illərdə digər sahələr kimi, kimya sənayesi də fəaliyyətini dayandırmışdı. Dünya bazarına daha keyfiyyətli məhsul çıxarmaq lazım idi və köhnə avadanlıqlarla belə məhsul istehsal etmək mümkün deyildi. Son illər kimya sənayesinin yenidən qurulması bu sahənin dirçəlməsinə imkan verdi. Yalnız hesabat dövründə bu sektordə 528 milyon manatlıq məhsul istehsal edilib. Bunun sayəsində oksigen istehsalı 59,4, propilen istehsalı 23,2, etilen istehsalı 15,3, lakboya məmulatlarının istehsalı 15, azot istehsalı 4,1, məsaməli polistiroli lövhələr və zolaqların istehsalı 54,4 faiz, rezin və plastik kütlə məmulatlarının bərk polipropilen borularının istehsalı 2,3 dəfə artıb.

Maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahəsində isə 209,6 milyon manatlıq məhsul istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Hesabat dövründə maşın və avadanlıqların istehsalı da 16 faiz artıb.

Qeyri-neft sənaye məhsullarının istehsalının artım dinamikasını göstərir ki, bu istiqamətdə həyata keçirilən siyasət müsbət nəticə verir. Buna səbəb həmin sahədə müxtəlif texnika və texnologiyaların tətbiqi, üstünlük, sahibkarlara dövlət tərəfindən dəstək verilməsidir. Lakin ölkədə qeyri-neft sənayesi sahəsində görülən işlər başa çatmayıb. Dövlət başçısı Masallı Sənaye Məhəlləsinin açılışında vurğuladı ki, sənayenin inkişafına dövlət tərəfindən bundan sonra da hərtərəfli dəstək veriləcək. Sözsüz ki, bunun sayəsində qarşıdakı illərdə qeyri-neft sənaye sektorunda daha çox çeşidli və keyfiyyətli məhsul istehsalının şahidi olacağıq.

Rüstəm KAMAL, “Azərbaycan”








5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

# Məktəb həsrəti vüsala qovuşan LAHIC



**Əvvəl 1-ci səh.**

Elə birinci mərtəbədə ismayılı rayon Lahic qəsəbə tam orta məktəbinin direktoru Hikmət Haqverdi ilə qarşılaşırıq. Əvvəlcə məktəbin fənn kabinetləri, sinif otaqları, muzey, kitabxana, kompüter mərkəzi, şahmat otağı və idman zalı ilə tanış oluruq. Dəhlizdə, sinif otaqlarında görüşdüyümüz müəllim və şagirdlərin çöhrəsindən nur süzülür.

Məktəbin direktoru Hikmət Haqverdi deyir ki, Lahicdə təhsil sisteminin əsası hələ XIX əsrin sonlarında - 1888-ci ildə qoyulub. Burada əvvəlcə zamanına görə ən müasir 7 illik rus-tatar məktəbi təşkil edilib. Müəllimi isə Qori Seminariyasını bitirmiş Məmməd Bəy Hacıbəyov olub. Ümumilikdə isə burada seminariyanın 7 müəllimi dərs deyib. Azərbaycanın məşhur etnoqraf alimi Məmməd Həsən Əfəndiyev və digərləri Lahicdə təhsilin inkişafına dəyərli töhfələr veriblər. Lahic indi yəqin 500-dən çox alim yetişdirib. Onların arasında neft kimyası sahəsində tanınmış elm adamlarından akademik Soltan Mehdiyev xüsusilə qeyd etmək olar. O, ikinci Dünya müharibəsində yüksək oktanlı benzinin alınmasında Yusif Məmmədaliyev və Əli Quliyevlə birlikdə araşdırmalar aparıb. Azərbaycan ərşünaslığının ən böyük nümayəndəsi Əkrəm Cəfər də bu qəsəbənin yetirməsidir. Yazıçı Məhəmməd Səyidov, fizika sahəsində Baba Haqverdiyev, kimya üzrə akademik Hafiz Əlimərdanov və başqaları qeyd etmək olar. Ümumilikdə isə bu məkandan pərvazlanan insanlar 4 nəfəri akademikdir, 100-dən çox ləhici elmlər doktoru və professor var. Onlar hər zaman yerli ziyalılar və sakinlər tərəfindən sevgi ilə anılırlar. Dünyasını dəyişənlərin xatirəsi əbədiləşdirilir, sağ qalanlarla isə daim əlaqə saxlanılır, görüşlər keçirilir, yubileyləri, ələmdar günləri qeyd olunur.

Həmsəhbətimiz deyir ki, 1934-cü ildə Lahicdə orta məktəb fəaliyyətə başlayıb. 1930-cu ilə qədər məktəb qəsəbənin müxtəlif yerlərində yerləşib, 1928-ci ildə yeni məktəbin tikintisinə başlanıb və 1930-cu ildən istifadəyə verilib. Məktəbin təxminən 1969-cu ilə qədər 800-1000 nəfər şagirdi olub. Sinif otaqları çatışmadığından dərslər lüki, hətta üz növbədə tədris olunub. Lahic ətrafındakı iri-lıxırdalı 18 kəndin - Əhan, Müdrü, Həftəsov, Burovdal, Yuxarı Cülyan, Aşağı və Yuxarı Vaşa, Zarət, Varna və



sair kəndlərin hamısından bura şagird gəlib. Onlar Lahicdə təhsil edilib internatda saat 5-ə qədər qalır və onlarla tərbiyəçilər məşğul olurdu. Sonrakı illərdə internatların sıradan çıxması, kəndlərin bəzilərinə ümumtəhsil və tam orta məktəblərin fəaliyyətə başlaması məktəbin kontingentinin azalmasına səbəb olub. Buna baxmayaraq indi də yaxın kəndlərdə yaşayanlardan Lahicə məktəbə gələn var.

Son illərdəki köhnə məktəbin binası müasir tələblərə cavab vermirdi. Buna görə də hələ 1986-cı ildən yeni məktəbin açılışını edirlər. Bütün Lahic sakinləri, pədaqoji kollektiv, Lahic məktəbinin məzunu olan və digər yerlərdə, xüsusən paytaxtda yaşayıb çalışan bu hədiyyəyə görə cənab Prezidentə səmimi təşəkkürlərini bildirirlər. İnanıram ki, bundan sonra məktəbin göstəriciləri daha da yüksələcək və növbəti illərdə də qazanılan uğurlarımızla hər kəsin qarşısına üzəgə çıxacaqdır.



Hazırda məktəbdə təxminən 210 şagird oxuyur. Təhsil ocağı 400 yerlikdir. Köhnə məktəbin yerində isə əsaslı təmirdən sonra uşaq bağçası və Peşə tədris mərkəzinin filialının açılması nəzərdə tutulur.

Ümid edilir ki, burada yaradılan şərait, inkişaf Lahicə tərk edən insanların yenidən geri qayıtmasına səbəb ola bilər və təxminən 8-10 ildən sonra bu məktəbdə layihə gücünə uyğun 400 şagird təhsil alacaqdır.

Lahic sakinləri də yeni məktəblə bağlı fikirlərini bölüşürlər. Qəsəbə sakinli Gülxar Məmmədova deyir:

- 58 yaşım var. Gözümü burada açmışam. Orta təhsilimi də qəsəbədəki köhnə məktəbdə almışam. Məktəbdə şərait yaxşı deyildi. Övladlarım təhsil aldığı zamanlarda çətinlik çəkirdilər. Hazırkı müasir tələblərə cavab verən məktəb isə çox gözəldir. Burada hərtərəfli şərait yaradılıb. İki nəvəm burada təhsil alır. Ham onlar, həm də biz çox memnunluq. Bizim övladlarımızda belə bir şəraitin yaradılmasına görə dövlət başçısı İlham Əliyevə səmimi minnətdarlığımızı bildiririk.

Məktəbin ibtidai sinif müəllimi, həm də valideyn olan Xeyal Hüseynov da burada iki uşağının təhsil aldığı və yaradılan şəraitə görə minnətdarlığını ifadə etdi. İnanırdım ki, həm də şagirdlər gələcək fəaliyyətlərində onlar üçün yaradılan şəraitə layiq cavab verəcək və məktəbin göstəricilərini artırıb yeni uğurlara imza atacaqlar.

**Əli SƏLİMOV,**  
"Azərbaycan"

# Həyata qəlbinin gözü ilə baxan müəllim

Anadangəlmə görmə qabiliyyəti olmayan Beydulla İsgəndərov 29 ildir ki, qaranlıq dünyası ilə şagirdlərinin yoluna işıq saçır

**Əvvəl 1-ci səh.**

- 1968-ci ildə Gözdən Əillər üçün Respublika İnternet Məktəbinə daxil oldum, 1979-cu ildə oranı bitirdim. İş elə getirdi ki, məktəbi bitirdəndən sonra kənd xəstəxanasında işləməyə başladım. 1986-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin qiya-bi şöbəsinə qəbul oldum, 1992-ci ildə oranı bitirdim. Lakin 1990-cı ildən, hələ ali təhsil aldığımda illərdə kənddə 1 sayılı tam orta məktəbdə tarix fənnini tədris etməyə başlamışdım. Ailəliyəm, iki övladım var. Musiqi qavrayışım olduğu üçün bir ara müəyyən ələlərdə ifa da etdim. Məktəb fəaliyyətinə başlayandan sonra o sahədən də uzaq düşdüm. Övladlarımızın hər ikisi Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb. Qızım da mənim kimi görmə qüsurudur. Oğlum Vüqar isə hazırda musiqi müəllimidir.



yat uğrunda mübarizə aparmaq lazımdır. Təslim olmaq olmaz.

**Şagirdlərə ünsiyyət qurmaqda heç bir problem yaşamıram**

Həyat yoldaşımın necə gördüyünü bilmirəm, lakin təsəvvürümdə çox gözəldir

Elə uşaqlıqdan dərslərini hazırlamaqda yaxınlarından xüsusi qaşığı gördüyümü deyən Beydulla müəllim çətinliyinin təkə kitabları oxumaqla bağlı olduğunu deyir:

- Təhsil aldığımda məktəbdə müəllimlərimiz dərslərini sonra məşğələlər təşkil edir və tapşırıqları hazırlamaqda bizə kömək edirdilər. Həmişə qaşığı hiss etmişim. Universitetdə isə kitab oxumaqda çətinliyim olurdu. Kitabları valideynlərimə, tələbə yoldaşlarıma oxutdurdum, səslerini yazdırdım. Onların köməyi ilə təhsil almışam. Həyatda valideynlərimdən sonra ən böyük dəstəyimi ailəm, həyat yoldaşımdır. Onu tanıdığım üçün çox şadam. Necə gördüyümü bilmirəm, ancaq təsəvvürümdə çox gözəl olduğunu canlandırırım.

**Müəllimi sevindirən şagirdlərinin uğuru olur**



Məni görəndə çox təəccübləndilər

Beydulla müəllim ilk dərs gününü çox yaxşı xatırlayır. Deyir ki, həmin gün həm həyəcanlı, həm sevincli, həm də çox narahat imiş: - İlk dərsim 7-ci sınıfta idi. Uşaqlar məni görəndə çox təəccübləndilər. Qəribə gəlir axı, mən onlara necə dərs deyəcəm? Özüm də çox həyəcanlı idim. Çünki çoxdandır arzuladığım bir nailiyyəti qazanmışdım. Bir az həyəcanlı, bir az sevincli, bir az da narahat. Narahat idim ki, görəsən, uşaqlar məni necə qarşılayacaq, onlarla dil tapa biləcəmmi?

Amma hər şey gözlədiyimdən də fərqli oldu. Şagirdlər çox maraqlı mənə qulaq asmağa başladılar və hiss etirdim ki, onlar təəccübü içərisindədirlər. Fikirləşirlər ki, yaqın əvvəllər görmə qabiliyyətim olub, sonradan bu problemlə üzləşmişəm. Mən onlara həyat yolu mənə danışırdı isə çox təsirlənmişdilər. Beləcə, getdikcə bütün şagirdlərim məni daha çox sevməyə başladılar.

Beydulla müəllim artıq 57 ildir ki, həyata gözü ilə deyil, qəlbi ilə baxır. Yəni qəlbinin pəncərəsindən dünyanın çox gözəl, rəngarəngliyini görür. Deyir:

- Həyat çox gözəldir, çox mənəlidir. Yaşamaq eşqi olan insanlar həyatdan zövq almağı da bacarmalıdır. Siz həyatı necə görürsünüz, mən də elə görürəm. Həyatın pis yönünə göz yumun deyirlər. Məsələn, mən onlara anadangəlmə göz yummuşam və ağıllıca canlandırdığım gözəlliklərlə dolu bir həyatdır.

**İnsanın taleyi ilə barışmaqdan başqa bir çarəsi qalmır**

Müəllimimiz əksər insanların fiziki qüsuru və şəxslərə mənfi reaksiyasından yorulduğunu və çox meyvə olduğunu deyir. Onun sözlərinə görə, belə olan hallarda insanın taleyi ilə barışmaqdan başqa bir çarəsi qalmır:

- Belə davranışlar mənə və mənim kimi insanların həyatında küsdürür. Elə fiziki qüsurlu insanlar var ki, bu davranışlardan bezdikləri üçün camaat arasına çıxırlar, evə qapanırlar, cəmiyyətdən təcrid olunurlar. Ancaq belə etmək düz deyil. Məsələtim odur ki, belə vəziyyətdə insanlarla ünsiyyət, cəmiyyətə inteqrasiya ən yaxşı yoldur. Hər kəs müəyyən məhdudiyətlərlə üzləşə bilər, amma özünə qapanmaq insanı əziyyətdən başqa bir şey yaratmır. Həyat mübarizədir. Gərək insan həyatda çalışıb öz yolunu tapa bilsin. Ümumiyyətlə, he-

Müəllim əməyinin çox vaxt bağban əməyi ilə müqayisə etdiyini deyən Beydulla müəllim sənətinin çətin yönünü sadalayır. Deyir ki, bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, mən də öz yetimlərimin xoş sərağıni alanda qəlbim sevincindən dağa döndür. Yetimlərinin uğurları müəllimə sanki yeni güc verir, onları daha şövqlə işləməyə həvələndirir.

- Müəllimlik sözün heçqə mənasında, çox şərəfli peşədir. Dünyaya yenidən lap sağlam formada da gələydim, yəni müəllim olardım, çünki bu, mənim uşaqlıq arzuum olub. Müəllimlik peşəsinin çətinlikləri də var. Bir gənci vətəne layiqli şəkildə yetişdirmək, onu cəmiyyətə hazırlamaq böyük məsuliyyətdir, müəyyən bilik və bacarıqlar tələb edir və dövlətin də müəllimlər qarşısında qoyduğu tələblər gündən-günə çoxalır. Artıq yeni təhsil sistemi ilə işləyirik. Əsas məqsədimiz şagirdlərin yüksək biliyə, müəyyən bacarıqlara, qabiliyyətlərə yiyələnməsini təmin etməkdir. Biz də bu tələblərin öhdəsindən gəlmək üçün bacardığımızı edirik.

**Ali məktəbə daxil olan şagirdləri ilk olaraq onu təbrik edirlər**

Beydulla İsgəndərovun ən yaddaqalan, unudulmaz xatirələri şagirdlərinin nailiyyətləri ilə bağlıdır. Hətta ali məktəbə daxil olan şagirdləri ilk olaraq onu təbrik edirlər. Bu nailiyyəti Beydulla müəllimin uğuru kimi qiymətləndirirlər.

- Yadımdadır ki, repititorluğa yeni başlamışdım. Günlərin bir günü yolun sağı ilə gedirdim, şagirdlərimdən biri də yolun solu ilə yuxarı qalxırdı. Məni gördü qaçaraq yanıma gəldi. Üstümə elə atıldı ki, sanki çoxdandır görmədiyim bir doğmasını görür. Qayıtdı ki, müəllim, sizi təbrik edirəm, yaxşı nəticə ilə ali məktəbə qəbul olmuşam. Mən onu təbrik etməyə yerinə, o məni təbrik edir. Müəllimi sevindirən onun şagirdlərinin uğuru olur.

Beydulla müəllim hesab edir ki, ümumiyyətlə, müəllimlik peşəsində uğur qazanmağın ən doğru yolu öz üzərinə həmişə çalışmaq, öyrənmək, yeni metodologiyaya, yeni standartlara tam şəkildə sahib olmaqdır.

**Allah bir möcüzə yaradarsa...**

İndi Beydulla müəllimin bir arzusu var - nə zamansa görmə imkanı olarsa, yeni doğulmuş nəvəsini görmək. Deyir ki, atalar demiş, dövlətdə dəvə, övladda nəvə.


- Əgər Allah mənə belə bir imkan yaradarsa, belə möcüzə ilə qarşılaşarsam, nəvəmi görəndə sevinərdim. Oğlum övladıdır, 8 aylıq oğlandır. Allah hamıya qismət etsin. Adını David qoyublar. Çox istərdim onun şirinliyini hiss etməklə yanaşı, həm də gözəlirəm görün...

Dahi Mustafa Kamal Atatürk deyirdi ki, müəllim bir şama bənzər, özünü eridərək başqalarına işıq verir. Bizim tanıdığımız və artıq sizlərin də tanıdığı Beydulla müəllim məhz belə pədaqoqlardandır...

**Fəriqə ƏHMƏDOVA,**  
"Azərbaycan"

# Müəllim qüruru

Onu yaşadan elə budur



Axi o zaman qırmızı ipək qalstukunu boyunlarına yalnız məktəbli uşaqlar bağlayırdı. Bu, sovet pionerlərinin şagird geyimini tamamlayan vacib aksesuar idi.

Rezaq kişinin oğlu Surxay isə artıq məktəbi bitirmişdi. Bəs bu qalstuk nə üçün idi? Qoca nənələr əllərini dizlərinə çırpıdılar, babalar təəssüflə başlarını yellədilər. Onlar gəncin çətinliyini güman etmişdilər. Amma cavanlar məsələni tez başa düşdülər. Surxay məktəbdə işə düzəlmişdi. Qaydaya görə, pioner baş dəstə rəhbəri kimi boynunda qalstuk gəzdirmək onun vəzifə borclarından idi...

Qocaman pədaqoq, Azərbaycanın əməkdar müəllimi Surxay Əsədovun məktəblə, təhsillə bağlı əmək fəaliyyəti belə başladı. Əslində onu pioner baş dəstə rəhbəri olmağa sövq edən də bu sahəyə olan marağı idi. Hələ ki, təhsilini davam etdirmək imkanına malik deyildi. Çünki ikinci

Dünya müharibəsindən sonrakı illərdə kənddə iş-güc başdan aşırı. İşçi qüvvəsinə, elə müəllim kadrlarına da ehtiyac vardı. Odur ki, Surxay müəllimlik etməyə də başladı. Savadı və sonsuz istəyi buna imkan verdi.

Bir müddət Lerikin Nücu kənd yeddiillik məktəbində müəllim işlədi. 1953-cü ildən isə rayonun Boykəndil kəndində yeddiillik məktəbdə çalışmağa başladı. İşləyə-İşləyə ali pədaqoji təhsil aldı. Bölgədə təcrübəli Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi hörmət, ad-sənə qazandı.

Ömrünün 88-ci illərində qəlb və vicdan rahatlığı ilə dayanan Surxay müəllimin həyatının 61 ili pədaqoji fəaliyyətlə bağlı olub. Bu illərin əksər hissəsində - 52 il məktəb direktoru kimi çalışıb. Təşkilatçılıq bacarığı da onu həmişə yaxşı mənada fərqləndirib.

Vaxtilə Surxay Əsədovun dərs dediyi yeddiillik məktəblər çoxdandır tam orta məktəbə çevrilib. Bu, kəndli

balalarının oxumaq həvəsini daha da artırıb, onların elmə, biliyə yiyələnməsi üçün geniş imkanlar açıb.

Hər il həmin məktəbləri bitirən neçə-neçə gənc oğlan və qız tələbə adını qazanır. Ötən onilliklərin məzunu arasında isə artıq yüzlərlə həkim, müəllim, mühəndis, hüquqşünas və digər ixtisas sahibləri var. Elmi dərəcələri olanlar da az deyil.

Təsədüfi deyil ki, Surxay Əsədovun yetimlərinin bir çoxu müəllim sənətini seçib. Onun özünün yaxın qohumları arasında 10 nəfər pədaqoq var. Odur ki, bu nəslə "müəllimlər sülaləsi" də adlandırılır. Yeri gəlmişkən, hazırda Surxay kişinin nəvələrindən üçü xaricdə tanınmış universitetlərdə təhsil alır.

Bu gün ömrünün ahil yaşında olan Surxay müəllim bilavasitə sinif otağında dərs keçməyə də, onun xeyriyə məqsətləri, öyüd-nəsihi gənc nəsle düzgün yol göstərir. Bu səbəbdən də evi həmişə qonaq-qaralıdır. Kənd sakinləri, dost-tanış onunla tez-tez məsləhətləşir, uzaqda yaşayan yetimləri Lerikə gələn kimi unudulmaz müəllimə baş çəkirlər. Bütün bunlar qocaman müəllimin qəlbinə qürurla doldurdu, ömrünə ömür calayır.

**Flora SADIQLI,**  
**Ağaəli MƏMMƏDOV (foto),**  
"Azərbaycan"

**O əhvalatdan yetmiş ildən çox vaxt keçir. Lerik rayonunun Kırövud kəndinin sakinləri yoldan keçən boynu qırmızı qalstuklu gənci görüb təəccübləndilər.**





## 5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

Əvvəl 1-ci səh.

Şuşa şəhər məktəbi müəllim hazırlığında da müstəsna rol oynayır. Məktəbi daha yaxşı qiymətlərlə bitirənlər imtahan verərək ibtidai məktəb müəllimi adını ala bilərlər. Onlardan biri də yüksək pedaqoji təcrübəyə malik Əbdüli Muxtarov idi.

Bu təhsil ocağı 1927-1928-ci dər ilindən yeddiillik məktəbə, 1933-34-cü dər ilindən isə 1 nömrəli şəhər orta məktəbinə çevrildi. Məktəbin məzunlarının fəaliyyət dairəsi çox geniş idi. Onlar Bakıda, Moskvada, Kiyevdə və digər şəhərlərdə elmi laboratoriyalarında bu gün də çalışırlar. Onlardan biri də Ukrayna Milli Elmlər Akademiyasında şöbə müdiri işləyən tex-



# Orada bir məktəb var, uzaqda...

## 188 yaşlı nisgilli Şuşa məktəbi



nika elmləri doktoru, professor Nadir Əlişovdur.

1982-ci ildə ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə imzaladığı sərəncam əsasında zəngin tarixi, pedaqoji ənənələri ilə fərqlənən, respublikanın elm, təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrinə layiqli töhfələr verən bu məktəbin 150 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

1 nömrəli məktəb yarandıqı vaxtdan 1992-ci ilin may ayınadək Şuşada fəaliyyətini davam etdirib. Şəhərin işğaldan sonra 2015-2016-cı tədris ilinə qədər Bakı şəhəri Yasamal rayonu, 38 nömrəli orta məktəbin binasında fəaliyyət göstərmişdir.

Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncama uyğun olaraq Şuşa şəhər 1 nömrəli tam orta məktəbi 2015-2016-cı tədris ilindən etibarən yeni inşa edilən binasında bütün təhsil infrastrukturuna və şəraitlərinə və müəllimlərin istifadəsinə verilib.

**Yuxularda gedirəm Şuşadakı məktəbimizə, amma...**

Məktəbin fizika müəllimi Aida Süleymanova ilə söhbətəşirik. 34 illik müəllim təcrübəsi olan Aida xanım Şuşa xatirələrini danışdıqca sanki bizi unudaraq keçmiş xatirələrinə dalır...

- Xatirələrimiz sınıqdır qızım, boyunbükükdür, Şuşa kimi həsrətlidir əslində. Yuxularda gedirəm Şuşadakı məktəbimizə, amma heç vaxt kəndarından içəri ke-

çə bilmirəm. Şuşa ilə, məktəbimizlə bağlı xatirələrim o qədər çoxdur ki, hansından başlayım?!

"1984-cü ildən bu məktəbdə müəlliməm. 2005-ci ildə "Əməkdar müəllim", 2011-ci ildə isə "İlin ən yaxşı müəllimi" adını qazanmışam. Sənətimlə fəxr edirəm və düşünürəm ki, nə qədər nailiyyət əldə etmişəm, bu müəllimlərimin sayəsində olub. Onların iş təcrübəsi, uşaqlara bağlılığı, can yandırmaları bir başqa idi... İxtisasından asılı olmayaraq hansı müəllimi danışdırdırın şeir deyirdi. Hətta seirlə bağlı olmayan, tarix, riyaziyyat dərslərində belə. Dərslərə marağımız o qədər artırdı ki, zəngin vurulmağına heylisənirdik. Həmin müəllimlərimdən vəfat edənlər də, hazırda yaşayanlar da var. Həbib, Valide, Namiq, Məleykə və digər müəllimlərimin heç biri yadımdan çıxmır. O müəllimlər bizim üçün çox ideal, çox yüksəklerde idi və biz həyatda nəyə nail olmuşuqsa, məhz onların sayəsindədir".

**Şuşada keçdiyim dərslərin həsrətini çəkirəm...**

Aida müəllim söyləyir ki, həmin vaxt hansı ixtisası seçməsindən asılı olmayaraq şagirdlər bütün fənləri sevirdi. Çünki onlar öz müəllimlərini sevirdilər. Birmənalı olaraq belə bir anlam vardı ki, şagird müəllimlərinə sevmiş, onun fənnini oxumur.

"Hazırda da çalışıram ki, şagirdlərə məhz o bağlılığı, sevgini aşdırayım. Düşünürəm ki, qismən də olsa, buna nail olmuşam, amma..."

**Şuşada keçdiyim dərslərin həsrətini çəkirəm...**

Aida müəllim söyləyir ki, həmin vaxt hansı ixtisası seçməsindən asılı olmayaraq şagirdlər bütün fənləri sevirdi. Çünki onlar öz müəllimlərini sevirdilər. Birmənalı olaraq belə bir anlam vardı ki, şagird müəllimlərinə sevmiş, onun fənnini oxumur.

"Hazırda da çalışıram ki, şagirdlərə məhz o bağlılığı, sevgini aşdırayım. Düşünürəm ki, qismən də olsa, buna nail olmuşam, amma..."

Şuşada keçdiyim dərslərin həsrətini çəkirəm. Yəqin köçkünlük, qaçqınlıq həyatı keçirən bütün müəllimlər bu həsrətdə olurlar. Məktəbimizin hər cür sərəitil olan fənn otaqları, laboratoriyaları var idi. İngilisi dilini linqvofoniya dənliyirdik. Maraqlı tədris standartlarına cavab verən fənn kabinetləri, geniş idman, akt zalı şagirdlərin ixtiyarındadır. Onların dərslərdən sonra asudə vaxtlarını səmərəli keçirməsi üçün məktəbdə müəyyən dəməklər, rəqs, musiqi məktəbi də fəaliyyət göstərirdi.

Sözgedən tarixi məktəbin yarandıqı gündən əldə etdiyi uğur ənənəsi bu gün də davam edir. Məzunların ekseriyətli ali məktəblərə qəbul olub və onlar arasında 600 balıdan yuxarı nəticə göstərən də var. Məktəbdə əməkdar müəllimlər, "Tərəqqi" medalı ilə təltif olunanlar, ilin qabaqcıl müəllimləri uşaqlara elmin sirrini öyrədirdi...

**Qələbə təqvimini**

- Mən Şuşanın soyuq suyundan içmək, Cıdır düzündə Qarabağ atlarının səhə qalxmasını seyr etmək, yaşıl otlar üzərində uzanıb, başı dumanlı dağlarına baxmaq istəyirəm...

- İstəyirəm böyüyüb əsgər olum, vətənə xidmət edim, təkcə Şuşanı yox, bütün Qarabağı erməni tapdağından azad edim...

Bunlar Şuşa 1 nömrəli tam orta məktəbin şagirdlərinin ümumi arzularıdır. Yəqin ki, bu arzuların gerçəyə çevrilməsinə o qədər də çox qalmayıb. O gün gələcək ki, bayrağımız Şuşada dalğalanacaq, Ali Baş Komandan cənab İlham Əliyev Xankəndidə hərbi parad keçirəcək.

Bütün məktəblərdə, sinif otaqlarında işğal təqvimini göstərən qara lövhələr yığışdırılaraq yerində Xocalının, Şuşanın, Ağdamın, Laçının, Kəlbəcərin... düşmən tapdağından azad edildiyi günlərin alqırımızı Qələbə Lövhəsi asılacaq...

məktəbdə oxuyayıdım, danışdığımı o məşəyə, o dağa gedə, bülür, şir-şir bulaqları görə biləydik. Bütün bunlara baxmayaraq, içiməzdə çox böyük bir ümid var və əminlik ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində biz dədə-baba yurdumuza qayıdaçağıq və övladlarımız o gözəlliyin içərisində böyüyəcəkdir.

"İlk növbədə həmin o sinif yadıma düşür..."

Məktəbin gənc müəllimi Pərvin Məmmədova isə deyir ki, 3-cü sinif qədər Şuşanın 4 nömrəli məktəbində təhsil alıb. Lakin heç nəyi unutmayıb. Şuşada gördükləri onun ömürlük yaddaşına köçürülüb: "Hər şey yadımdadır, məktəbə gətməyim, müəllimim, sinfimizin hər bir güşəsi. Hər dəfə uşaqlığıma xatırlayanda ilk növbədə həmin o sinif yadıma düşür. Mənim orada əl işlərim, rəsmlərim var idi..."

Şuşadan danışdıqca qəhər onu boğur, rahat danışa bilmirdi Pərvin müəllim. Amma gənc müəllimə də əmindir ki, Şuşaya qayıdıb yenidən fəaliyyətini o məktəbdə davam etdirəcəkdir: "Şagirdlərimizə Şuşa haqqında bütün məlumatları veririk. Məktəbdə keçirdiyimiz bütün tədbirlərdə Şuşa barəsində məlumatlar mütləq yer alır. Çalışırıq ki, hələlik Şuşanı nəzəri də olsa uşaqların yaddaşına həkk edək".

**188 illik uğur ənənəsi davam edir...**

Artıq Şuşa 1 nömrəli tam orta məktəb 4 ildir ki, yeni binada fəaliyyət göstərir və orada 748 şagird təhsil alır. Həmçinin məktəbdə şəşşalılarla yanaşı, məcburi köçkün olmayan şagirdlər də oxuyur.

Məktəbin direktoru Elçin Dadaşov deyir ki, yeni bina istifadəyə verildikdən sonra burada rus bölməsi də açılıb. Müasir tədris standartlarına cavab verən fənn kabinetləri, geniş idman, akt zalı şagirdlərin ixtiyarındadır. Onların dərslərdən sonra asudə vaxtlarını səmərəli keçirməsi üçün məktəbdə müəyyən dəməklər, rəqs, musiqi məktəbi də fəaliyyət göstərirdi.

Sözgedən tarixi məktəbin yarandıqı gündən əldə etdiyi uğur ənənəsi bu gün də davam edir. Məzunların ekseriyətli ali məktəblərə qəbul olub və onlar arasında 600 balıdan yuxarı nəticə göstərən də var. Məktəbdə əməkdar müəllimlər, "Tərəqqi" medalı ilə təltif olunanlar, ilin qabaqcıl müəllimləri uşaqlara elmin sirrini öyrədirdi...

**Qələbə təqvimini**

- Mən Şuşanın soyuq suyundan içmək, Cıdır düzündə Qarabağ atlarının səhə qalxmasını seyr etmək, yaşıl otlar üzərində uzanıb, başı dumanlı dağlarına baxmaq istəyirəm...

- İstəyirəm böyüyüb əsgər olum, vətənə xidmət edim, təkcə Şuşanı yox, bütün Qarabağı erməni tapdağından azad edim...

Bunlar Şuşa 1 nömrəli tam orta məktəbin şagirdlərinin ümumi arzularıdır. Yəqin ki, bu arzuların gerçəyə çevrilməsinə o qədər də çox qalmayıb. O gün gələcək ki, bayrağımız Şuşada dalğalanacaq, Ali Baş Komandan cənab İlham Əliyev Xankəndidə hərbi parad keçirəcək.



Bütün məktəblərdə, sinif otaqlarında işğal təqvimini göstərən qara lövhələr yığışdırılaraq yerində Xocalının, Şuşanın, Ağdamın, Laçının, Kəlbəcərin... düşmən tapdağından azad edildiyi günlərin alqırımızı Qələbə Lövhəsi asılacaq...

**Yasəmən MUSAYEVA, "Azerbaycan"**

# Onlar müəllim adını uca tuturlar

Məqsədləri əsl vətəndaş yetişdirməkdir

**Müəllim sənəti şərəfli olmaqla yanaşı hər zaman müqəddəsliyi ilə seçilib. Bu gün də o adın işığına can atan, müstəqil Azərbaycanın gənclərinə bilik vermək üçün canlarını fəda etməyə hazır olan pedaqoqlar yetişir. Multikultural dəyərləri, tolerantlığın qorunduğu Zaqatala rayonunda da müəllimlər hansı etnik toplumu təmsil etmələrinə baxmayaraq, birmənalı şəkildə dövlətçilik və azərbaycanlılıq müqəddəsinə çıxış edirlər. Bu da orada sağlam gənc nəslin yetişməsinin bazasını formalaşdırır.**



Zaqatala Şəhər Humanitar Fənlər Gimnaziyasında da müəllimlər arasında fərqli toplusların nümayəndələri çoxdur. Lakin bu heç bir halda kənardan müşahidə olunmur. Məhz onların fədakarlığı sayəsində indiyədək bu məktəbin məzunları səs-sorəyi həlta uzaqlardan, nüfuzlu təhsil sahələrində gələcək gələcəkdir. Bu yazıda həmin məktəbdə çalışan iki müəllim haqqında təəssürlərini bölüşəcəyik.

Onlardan biri Məsumə Əfəndiyevadır. O, Zaqatala şəhərində müəllim ailəsində doğulub. Hələ orta məktəbdə təhsil aldığı dövrlərdə humanitar fənlər, xüsusən də ingilis dili onu daha çox cəlb edib. Beləliklə də 1972-ci ildə orta məktəbi bitirdikdən sonra pərvanəların arzularının ünvanına üz tutub. Sənədlərini SSRİ-nin 50 illiyi adına Pedaqoji Xarici Dillər İnstitutunu (hazırda Azərbaycan Dillər Universiteti) ingilis dili müəllimliliyi fakültəsinə təqdim edib. İmtahanları yüksək qiymətlərlə verərək şərfəli tələbə adına layiq görüldü.

1976-cı ildə institutu bitirib rayonun Muxahid kəndində ingilis dili müəllimi kimi fəaliyyətə başlayıb. 1994-cü ildə şəhər 1 sayılı orta məktəbində fəaliyyətini davam etdirib. 1996-cı ildən isə Məsumə müəllimə Zaqatala Şəhər Humanitar Fənlər Gimnaziyasının direktorudur.

İşinə məsuliyyətlə yanaşması onun uğurlarını davamlı olaraq artırıb. 2008-ci ildə gimnaziya "İlin məktəbi" müsabiqəsinin qalibi olan 50 məktəb arasında layiqi yerini tutub. 2013-cü ildə isə təhsil müəssisəsi ikinci dəfə "İlin məktəbi" müsabiqəsinin qalibi oldu. Hazırda məktəbin 3 əməkdar müəllimi var.

M.Əfəndiyevanın fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib. 2003-cü ildə "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib, 2009-cu ildə isə "Əməkdar müəllim" adına layiq görüldü. 2015-ci ildə Amerika Beynəlxalq Təhsil Departamentinin təşkil etdiyi "Təhsildə əməkdaşlıq" müsabiqəsi

nin qalibi kimi ABS-da təcrübə mübadiləsi proqramının iştirakçısı olub. Məsumə xanım eyni zamanda layiqi ailə başçısıdır. Onun 3 oğlu övladı var. Hər üçü də ziyalıdır. Bir övladı onun yolunu davam etdirib, digərləri cəmiyyətimiz üçün lazımlı rəhbərlik və həkim peşələrini seçiblər.

Həmin təhsil müəssisəsinin seçilən müəllimlərdən olan Yaqut Almuradova 1986-cı ildə 1 nömrəli Zaqatala şəhər orta məktəbini bitirib. SSRİ-nin 50 illiyi adına Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili müəllimliliyi fakültəsinə qəbul olub. İnstitutu bitirdikdən sonra Suvayil kəndində əmək fəaliyyətinə başlayıb. 1996-cı ildə gimnaziya açıldıqdan sonra müəllimlik fəaliyyətini burada davam etdirib.

Y.Almuradova fəaliyyətini heç də cəri işlərlə məhdudlaşdırmayıb, davamlı olaraq uzaqda çalışaraq özünü inkişaf etdirib. Belə ki, ötən illər ərzində bir neçə müsabiqələrdə iştirak edib. İlk dəfə iştirak etdiyi Amerika Beynəlxalq Təhsil Departamentinin təşkil etdiyi "Yüksək təhsilə gətirən mükafat proqramı" müsabiqəsinin qalibi olub. Bunun da sayəsində Kaliforniya Universitetində 3 aylıq təkmilləşmə kursu keçib. Amerikanın qayıtdıqdan sonra həmin təşkilatın keçirdiyi konfranslarda iştirak edib. Elan olunan grant müsabiqəsində qalib olduğu üçün ona çalışdığı gimnaziyada "Resurs mərkəzi" açmaq üçün Amerika Beynəlxalq Təhsil Departamenti tərəfindən maliyyə dəstəyi verilib.

Yeter müəllim 2008-ci ildə "Ən yaxşı müəllim" müsabiqəsində qalib gələrkən dövlət başçısının sərəncamı ilə 5 min manat mükafat alanlar sırasında olub. Keçən il isə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim" adına layiq görüldü.

Onun şagirdlərinin bir çoxu beynəlxalq müsabiqələrin qalibləri olublar. Buna nümunə olaraq şagirdlərinin Amerikada FLEX (Gələcək liderlərin mübadiləsi) proqramını bitirməsini göstərmək olar. Bu gənclər həlta orada oxuduqları dövrdə keçirilən digər müsabiqələrdə də iştirak edərək qaliblər sırasında yer tutublar.

Yeter müəllimin qızı Romada Sapientia Universitetində Beynəlxalq Mənasiz bətlər fakültəsində təhsil alır. Oğlu isə rəhbərlikdir.

Müəllimləri peşə bayramları münasibətilə təbrik edir və uğurlarının davamlı olmasını arzulayıyır.

**Əli SƏLİMOV, "Azerbaycan"**

# Üç əsrin şahidi, nəsillərin yol yoldaşı

Bu gündə "mənim məktəbim" deyərək doğma nəzərlə baxan, qucağında boya başa çatan, burada birinci dəfə ölinə qolom alan, ilk arzularını, xəyallarını quran, ayrılıqlarında göz yaşları selə döndürən, hara gətərdə həsrətdə onu anan neçə şagirdi olub görəsən? Hesablamaq çətindir. 120-ci ilini yola salmış bu qocaman tədris ocağı Azərbaycan təhsil tarixinin çətin sınaqlarından keçərək bu günümüzdə gəlib çatıb.

**Tarixini yazan məktəb**

Tərəqqinin yolu maariflənmədən başlayır. Savadlıları çox olan millətin nail ola bilməyəcəyi uğur yoxdur. Bu səbəbdən çar Rusiyası XIX əsrdə müstəmləkəsinə çevirdiyi Şimali Azərbaycanda təhsilin inkişafını ləngitirdi.

Dünya isə dəyişirdi. Bütün sahələrdə canlanma müşahidə olunurdu. Belə bir zamanda yalnız öz dövrünü deyil, gələcəyini də düşünən millətlərin qabaqcılı övladları yeni məktəblərin açılmasına, əhəlinin savadlanmasına səy göstərirdilər.

1880-ci illərdən Azərbaycanın neft-mədən rayonlarında, sənaye müəssisələrində yarandıqı məktəblərin təşəkkülünə səbəb olı sahibkarların təsərrüfatlarında əmək məhsuldarlığını yüksəltmək üçün savadlı fəhlələr hazırlamaq istəkləri idi. Sabuncuda məktəb tikintisinə başlanmasının da ən böyük səbəbi neft buma oldu. Bakı Neft Sənayeçilərinin I Qurultayında neft milyonçuları - Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları qərar aldılar ki, Sabuncu-Balaxanı-Ramana rayonu mədənlərində işləyən fəhlə və qulluqların uşaqları üçün məktəb inşa olunsun. Həmin ərazini Nobel qardaşları almışdılar. Onlara müraciət olundu. Nobel qardaşları ərazi ayırdılar. Sabuncu-Balaxanı-Ramanada ikimərtəbəli məktəb bi-



**Azərbaycan dilində ilk dərslər...**

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Milli mədəniyyətə, eləcə də təhsilin yoluna işiq düşdü. Məktəblərin bərpası və milliləşdirilməsi Cümhuriyyət hökumətinin həyata keçirdiyi ən mühüm işlərdən oldu. Neft Sənayeçiləri Qurultayı tərəfindən yaradılmış məktəb, həmçinin 1 Ne-İ Sabuncu-Balaxanı-Ramana iki sinifli qarışıq tipli məktəb də 1918-ci ildə dövlətin himayəsinə keçdi.

Nazirlər Şurasının 28 avqust 1918-ci il tarixli qərarına əsasən, bütün ibtidai məktəblərdə təhsil milli dildə aparılmalı idi. Amma beynəlmillət səhər olan Bakıda digər xalqların təhsil sildən kənarda qalmaması üçün cümhuriyyət hökuməti 1918-ci ilin noyabrında üç ay əvvəlki qərarına qismən dəyişiklik etdi. Göstərildi ki, yaşayış məkanlarında bir məktəb olarsa, orada dövlət dil məcburi fənn kimi keçilməklə, tədris rus dilində aparıla bilər.

Bundan sonra 1Ne-İ Sabuncu-Balaxanı-Ramana ikisinifli qarışıq tipli məktəbdə dərslər rus dilində aparılarsa da, Azərbaycan dili məcburi fənn kimi öyrənilməyə başlandı.

1920-ci ilin 28 aprelində bolşeviklər Azərbaycana işğal etdilər. Sovet hakimiyyətinin ilk illərində mədəni-maarif işlərinə rəhbərlik səlahiyyəti respublika Xalq Komissarlığına verildi. 1920-1930-cu illərdə şagirdlərinin sayı nəzərəcarpacaq dərəcədə artmasa da, artıq məktəbdə oxuyan azərbaycanlılar az deyildi.

1937-ci ildə 1Ne-İ Sabuncu-Balaxanı-Ramana ikisinifli qarışıq tipli məktəbin adı dəyişdirilərək 7Ne-İ məktəb oldu.

...Dünya yenidən müharibə alovlarına büründü. Böyük Vətən müharibəsi ilə əlaqədar məktəb 2140 Ne-İ təxliyə hospitalına çevrildi. Şagirdləri təhsillərini yaxınlaşda yerləşən indiki 170 Ne-İ məktəbdə davam etdirdilər. Ancaq müəllimləri də, şagirdləri də hər gün bura gəlir, yaralı əsgərlərin müalicəsində əllərindən gələni köməyi əsirgəmir, onların qar-



ibərət ilk Azərbaycan bölməsi açıldı.

Bir əsr, əsasən, qeyri-millətlərin rəhbərlik etdikləri məktəbin coğrafiya müəlliməsi İradə Bayramova belə gərgin günlərdə kollektivin istəyi ilə əvvəl müavin, sonra isə direktor təyinin edildi. Üç əsrin şahidi olan bu məktəb onun ilk iş yeri idi.

Gərgin zəhmətlə inşa edilən 18 sinif otağından ibarət ikimərtəbəli yeni korpus 1995-1996-cı tədris ilində istifadəyə verildi. Növbəti illərdə nailiyyətlərini və şagirdlərinin sayının artmasını nəzərə alan Təhsil Nazirliyi ona tam orta məktəb statusu verdi.

XXI əsrin ilk on ili yeni uğurları ilə yaddaşlara yazıldı. Əsas problemi - sinif otağının azlığına həll etmək üçün məktəb binasının üçüncü mərtəbəsi tikilərək 2002-ci ildə istifadəyə verildi.

**"Sən bizi ucaltdın, biz səni məkəb"**

120 il qabaq 2 müəllim, 73 şagirdlə fəaliyyətə başlayan məktəbin indiki 155 müəllimi, 3165 şagirdi, 108 sinfi var. Direktor bildirir ki, ötən ilin 179 məzunundan 104-ü ali məktəbə qəbul olundu: "Onlardan 6-sı 600-dən, 17-si 500-dən yuxarı bal topladı".

Piləkənlə əslərin şahidi olmuş binaya qalxırıq. Burada 120 illik tarix silinməz izləri qalır. Məktəbin dahillərini dölsəydə də sanki müxtəlif dövrlərə sayxat edirsən. Ayrı-ayrı güşələrdə tədris ocağının tarixini əks etdirən şəkllər var.

Divarlarda vurulmuş rəsmlərin müəllifləri məşhur rəssamlar yox, buranın şagirdləridir. Məktəbin direktoru deyir: "Məktəb uşaqlarıdır. Burada şagirdlərin rəsm əsərləri, əl

işləri nümayiş olunmalıdır. Bu onları daha da həvələndirir, arzularına qol-qanad verir. Bu lövhəni isə "Fəxrimiz" adlandırmışıq. Əslində, uşaqlarımızın hamısı fəxrimizdir. Sadəcə burada qəbul imtahanlarında 600-dən çox bal toplayan məzunlarımızın şəkllərini vurmuşuq. Lövhənin mərkəzində Baybakovun şəklini vurub 700 bal yazmışımız rəmzi mana daşıyır və uşaqlarımız həvələndirmək üçündür.

Nikolay Konstantinoviç Baybakov təhsil alanda bu məktəb dörlük idi. Alim, dövlət xadimi kimi məşhurlaşan, SSRİ-nin ən ali mükafatları ilə təltif edilən Baybakov bura qələbə bağlı idi. İradə Bayramova xatırlayır: "O, Moskvada yaşadığı illərdə də Bakıya hər gəlişində mütləq üç yeri - bir vaxtlar yaşadığı, çoxu-şaqli bir ailəyə bağışladığı evə, bu məktəbə baş çəkir, bir də valideynlərinin məzarını ziyarət edirdi. Sonuncu dəfə 2008-ci ildə, ölümündən bir neçə ay qabaq gəldi. Sanki vidadlaşdı".

Prezident İlham Əliyevin Nikolay Konstantinoviç Baybakovun 100 illik yubileyinin keçirilməsi, xatirəsinin ebediləşdirilməsi ilə əlaqədar imzaladığı sərəncama əsasən 67 nömrəli orta məktəbin qarşısında onun büstü qoyuldu. 2017-ci il martın 6-da büstün təntənəli açılış mərasimi oldu. Məktəbin həlindəndə Baybakova guşə ayrıldı.

Bu təhsil ocağında on bir ildir şagird özünüdərəetmə orqanı fəaliyyət göstərir. "Ekoloji təmiz məktəb" layihəsi çərçivəsində həyata keçirilən isə məktəbin dahillərini gül dibçəkləri ilə bəzənməsinə səbəb oldu. Direktor deyir: "Bunlar həm gözəllikdir, həm də uşaqlarda təbiətə sevgi aşılayır".

Nəsillər dəyişir... Hər yeni gələn nəsillə məktəb bir addım da irəliləyir. Bu qocaman məktəb öz ənənələrini unutmadan, onlara ehtiramla 121-ci tədris ili ilə gələcəyə üz tutub.


**Zöhrə FƏRƏCOVA, "Azerbaycan"**





# Daşkənddə Leyla Əliyevanın "Dünya yuxutək əriyir..." şeirlər kitabı özbək dilində çap olunub

Daşkənddəki "Kamalak" nəşriyyatında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və "Kaspi" Təhsil Şirkətinin birgə layihəsi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla Əliyevanın "Dünya yuxutək əriyir..." şeirlər kitabı özbək dilində çap olunub.



AZƏRTAC xəbər verir ki, "Dünya yuxutək əriyir..." şeirlər kitabının tərtibçisi və "On söz"ün müəllifi AMM-in direktoru Samir Abbasov, tərcüməçisi Şəhla Qasimovadır. "On söz"də deyilir ki, gənc yaşlarından öz yaradıcılığı ilə həssas oxucu auditoriyasının diqqətini çəkən və məhəbbətini qazanan şairə Leyla xanım Əliyeva bir çox şeir kitablarında qəlbini in-

çə notlarını kağız üzərinə köçürərək, insanlara təbəllik, sadəlik və humanistik kimi ulvi hissələr aşılayır. Tərtibçi qeyd edir ki, dünyanın adı gözle görülməyən ilahi gözəlliklərinə vurğuluq həm şair, həm də rəssam olan Ley-

la xanımın əsərlərinin mayasını təşkil edir və bu əsərlərdə əsl həyat mənzərəsi canlandırılır. "On söz"də vurğulanı ki, Leyla Əliyeva öz əsərlərində yaşadığı mühtidə baş verən hadisələri, yaşanan ağrıları, həyatın işığını və qaranlığını,

xeyrini və şərini, sevincini və kədərini, yaxşılığı və pisliliyi poeziyanın dili ilə oxucuya çatdırır. Qeyd olunur ki, Leyla Əliyevanın Azərbaycan xalqının ümummilli lideri, babası Heydər Əliyevin əziz xatirə-

sinə itaf etdiyi "Elegiya" əsəri milyonlarla insanın qəlbine yol tapıb. Bu şeirdə şairə ayrılıq, həsrət hissi ilə yanan inçə qəlbini çırpıntılarını dilə gətirir. Nəşrdə müəllifin "Mənə güc ver, Allahım", "Elegiya", "Tək deyilsən", "Səvgi və nifrət", "Kor olmuşam", "Şeirəm", "İnsanlar", "Gətmə", "Bakı" və s. şeirləri ilk dəfə olaraq özbək oxucularına çatdırılır. Kitabın tərtibçisi "Dünya yuxutək əriyir..." kitabının ruhu, mədəniyyəti, adət-ənənələri, dini, dili ilə Azərbaycan xalqına yaxın olan özbək auditoriyası tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edir.

Qeyd edək ki, Leyla xanım Əliyevanın şeirləri indiyə qədər "Kaspi" qəzeti və "Kaspi" təhsil şirkətinin "Azərbaycan ədəbiyyatını tanıdaq!" devizli altında həyata keçirdiyi layihələr çərçivəsində türk və fars dillərində İstanbul və Tehrandə nəşr edilib.

# Çağırışçı gənclər hərbi xidmətə təntənəli surətdə yola salındılar



Çağırışçı gənclərin ordu sıralarına yolasalınma mərasimlərinin təntənəli şəkildə keçirilməsi Lənkəran rayonunda da ənənə şəklini alıb. Növbəti belə mərasim Heydər Əliyev Xatirə Parkında keçirilib. Lənkəran ŞİH başçısı aparatının məsul işçilərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Lənkəran şöbəsinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nü-

mayəndələrinin və valideynlərin iştirak etdikləri mərasimdə çağırışçılar ümummilli lider Heydər Əliyev abidəsi önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Sonra Lənkəran ŞİH başçısının birinci müavini M. Babayev, SHXCDX-nin Lənkəran rayon şöbəsinin rəisi, polkovnik-leytenant T. Məmmədov, Milli Qəhrəman atası H.Əliyev, valideyn X.İbadza-

da çıxış edərək çağırışçıların Vətənə sədaqətə xidmət edəcəklərinə əmin olduqlarını bildirdilər. Çıxışlarda qeyd olundu ki, əsas ulu öndər tərəfindən qoyulan ordu quruculuğu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ən müasir silahlarla təchiz olunmuş Milli Ordumuz işğal olunmuş torpaqlarımda hər an azad etməyə qadirdir. Çağırışçılara silahlardan bacarıqla istifadə etmək üçün verilən təlimatları diqqətlə öyrənmək və zabitlərin tapşırıqlarını vaxtında icra etmək tövsiyə olundu. Çağırışçılardan çıxış edən Mirsalam Aslanzadə Vətənə sədaqətə xidmət edəcəklərini və bundan qürur duyduqlarını bildirdi.

Yolasalma mərasimi və təntənəli surətdə yola salınması sənədlərinin tərtib edilməsi ilə başa çatdı. Çağırışçı gənclər avtobuslara minib hərbi hissəyə yola düşdülər.

S.CAVADOV, "Azərbaycan"

# Bakı Konqres Mərkəzində gənclər "Göygöl Milli Parkı" sənədli filminə baxıblar

Oktyabrın 4-də Bakı Konqres Mərkəzində IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin "Azərbaycanın 9 möcüzəsi" adlı layihəsi çərçivəsində çəkilmiş "Göygöl Milli Parkı" sənədli filmi nümayiş olub.

AZƏRTAC xəbər verir ki, IDEA İctimai Birliyi, Bakı Konqres Mərkəzi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatlığı ilə keçirilən nümayişin məqsədi Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini gənclər arasında təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.

Yeddi yüzdən çox könüllü gənc filmi nümayişindən əvvəl onun rejissoru İqor Bişnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olub. Qeyd edək ki, "Göygöl Milli Parkı" filmi 2015-ci ildə olub və film Milli Parkın yaranmasının 90 ildəninə həsr edilib. Sənədli filmdə yalnız ölkəmizin bənərsiz təbiəti deyil, Azərbaycanın çoxəsrlik mədəniyyəti haqqında da bəhs edilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Azərbaycanın 9 möcüzəsi" layihəsi çərçivəsində ölkəmizin 9

milli parkı barədə sənədli film hazırlanması nəzərdə tutulur. "Azərbaycanın 9 möcüzəsi" layihəsi çərçivəsində hazırlanan növbəti filmlərdə Şahdağ, Hirkan, Altağac, Zəngəzur və Samur-Yalama milli parklarından söhbət ediləcək. "Göygöl Milli Parkı" filmi arxivdən sözügedən layihə çərçivəsində çəkilmiş Şirvan, Ağgöl və Abşeron Milli Parkına həsr edilən sənədli filmlərin də mütəmadi olaraq Bakı Konqres Mərkəzində nümayişini davam etdiriləcək. Filmlərin nümayişini ətrafı məlumat IDEA İctimai Birliyinin rəsmi internet sahifəsi və sosial şəbəkələrdəki sahifələrində yerləşdiriləcək.

# Ermənistanda xaotik vəziyyət

## Paşinyana qarşı yaradılan cəbhə onun parlament seçkilərində qalib gəlməsinə şübhə altına alır

Əvvəli 1-ci səh.

### Siyasi böhranın növbəti mərhələsi

Xatırladaq ki, bu günlərdə Ermənistan parlamenti "Milli Məclisin rəqlamenti haqqında" qanuna düzəlişlər edilməsi barədə qanun layihəsini qəbul edib. Buna etiraz olaraq Paşinyanın çağırışına əməl edən "Çıxış" blokunun deputatları parlamentin işini boykot edərək iclasdan çıxıblar. Qanun layihəsinin lehinə "Tsarukyan" bloku, "Daşnaksütüyan" və Respublika Partiyası səs veriblər. Bundan hiddətlənən Paşinyan atılan addımı "əks-inqilabın rəsmən başlanması" kimi qiymətləndirib və tərəfdarlarını parlamentin öndündə etiraz aksiyası keçirməyə çağırıb. Elə mitinqin gedişində əhalinin gözü qarşısında ona xeynət edən "Çiçəklənən Ermənistan" və "Daşnaksütüyan" partiyalarının təmsilçisi olan 6 nazirin vəzifədən azad edilməsi barədə fərman imza atıb. Ermənistan prezidentini Armen Sarkisyanı da 6 nazirin istefaya göndərilməsi barədə fərman imzalayıb.

Müvafiq fərmana əsasən, neqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aqot Akopyan, idman və gənclərlə iş üzrə nazir Levon Vaqradyan, fəvqəladə hallar naziri Qraçya Rostomyan, enerji infrastrukturunu və təbii ehtiyatları naziri Artur Qriqoryan, iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan və kənd təsərrüfatı naziri Artur Xaçatryan vəzifələrindən azad olunublar.

Bir daha qeyd edək ki, işdən çıxarılan nazirlər "Daşnaksütüyan" və "Çiçəklənən Ermənistan" partiyalarının rəhbərləri və təmsilçiləridir.

Bütün bunlardan sonra "Daşnaksütüyan" və "Çiçəklənən Ermənistan" partiyalarının Paşinyana qarşı müxalifətdə yer almaları rəsmiləşib.

### Yeni ciddi daxili qarşıdurmalar başlanır

Vurğulayaq ki, parlamentin qəbul etdiyi sözügedən qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvərmə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarananda parlamentin ləğv edilməsinin qarşısını almaq niyyətindədir. Bu isə Paşinyanın növbədənəknər seçki planlarını alt-üst edir. Baş verənləri şərh edən erməni politoloqların fikrincə, Paşinyan onunla eyni fikirdə olmayan partiyaları əhalinin qəzəbi ilə şantaj etməyə çalışır. Çünki indiki məqamda hakimiyyətini möhkəmləndirməsi üçün bundan başqa çıxış demək olar ki, yoxdur. Amma xalqın da Paşinyana dəstəyi getdikcə azalır.

Xatırladaq ki, Paşinyan hakimiyyətə kütlənin ciynində gəlib, parlamenti özünün hökumət başçısı təyin edilməsinə səs verməyə vadar edib. Bu durumda hazırda meydana geyri-formal hakimiyyət mərkəzi və çoxluğun respublikalarda olduğu parlament ərsəyə gəlib. Bununla da siyasi böhranın növbəti mərhələsi üzə çıxıb.

Yaranmış vəziyyətdə hadisələrin hansı sonluqla qurtaracağı deqiq bəlli deyil. Amma bir o mələumdür ki, bu hal Ermənistanda ictimai-siyasi vəziyyəti gərginləşdirir və bu da idarəçiliyi mümkünəz hala gətirir. Digər tərəfdən bəle bəlli olur ki, Paşinyanın tələm-tələsik yeni parlament seçkiləri keçirmək niyyətinə beynəlxalq miqyasda da müsbət yanaşma yoxdur. Yeni, Paşinyanın mitinqlər vasitəsilə həmin qüvvələrə təzyiqlə artıq beynəlxalq miqyasda da narazılıq yaranır.

### Beynəlxalq təşkilatlar Paşinyanın tələsik seçkilər keçirməsinə narazıdırlar

Elə bu fonda Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Ermənistanı siyasi qüvvələri demokratiya və qanunun aliyyəti prinsiplərinə tam şəkildə hörmət etməyə, növbədənəknər parlament seçkilərinə hazırlaşarkən tələskənliyi yol verməməyə çağırıb.

AŞ PA-nın monitorinq qrupunun Ermənistan üzrə həmməruzətçisi Yuliya Levoçkina bu xüsusda bildirir: "Biz Ermənistanda növbədənəknər seçkilərin keçirilməsinə dair çağırışları başa düşürük, amma bu seçkilərin keçirilməsi zamanı Ermənistan hökumətinin və bütün siyasi qüvvələrinin Avropa norma və standartlarına tam şəkildə riayət etməyə çağırırıq. Seçkilərə hazırlıq üçün Ermənistanı bütün siyasi qüvvələrin kifayət qədər vaxta malik olması vacibdir".

AŞ PA nümayəndəsi onu da bildirir ki, Ermənistanda Seçki Məcəlləsinə istinadla dəyişiklik Venesiya komissiyasının təlimatlarına tamamilə uyğun gəlməlidir. Bu səbəbdən də AŞ PA Ermənistanda növbədənəknər seçkilər və mümkün konstitusiyası islahatlarının həyata keçirilməsi üçün tələsməməyi məsləhət görür. Erməni mediası isə AŞ PA-nın bu bəyannatını Nikol Paşinyana xəbərdarlıq kimi qiymətləndirir.

### "Baş nazir üçün küçələr yeganə və hələ də etibarlı resurs olaraq qalır"

Baş verənlərlə bağlı Rusiyanın aparıcı mətbu orqanlarından sayılan "Kommersant" qəzeti də çox maraqlı məqamlara toxunur: "Ermənistanda may ayında

baş tutan "məxməri inqilab" əslində, inqilaba çevrilmədi. Meydanlardan hakimiyyətin rəhbəri kreslosuna əyləşən Nikol Paşinyan ordusuz bir generala çevrildi. Keçmiş baş nazir Serj Sarkisyanın Respublika Partiyası siyasi vəziyyətə təsir göstərmək imkanını özündə saxladı. Onlar 2 oktyabrda, bir növ, parlamentin buraxılmasını blok edən qanunun qəbul edilməsinin təzyiqlə etməklə bu imkanlarından istifadə etdilər.

Qeyri-populyar və inzibati resurslarından məhrum edilmiş respublikalar haqlı olaraq növbədənəknər seçkilərdə parlamentə düşə bilməyəcəklərindən ehtiyat edirlər. Baş nazir üçün küçələr yeganə və hələ də etibarlı resurs olaraq qalır. Paşinyan özü də bu resursdan qələbə qazanana, daha doğrusu, bütün gücə tamamilə sahib olana qədər istifadə edəcəyini izlətmiş. Bu isə yalnız onun əlinin altında sadıq bir parlament olacağı halda baş verə bilər.

Beş aylıq baş nazirlik müddətində Nikol Paşinyan islahat adlandırılacaq heç bir şey etməyib. Paşinyanın nazirlər və müşavirlərlə ayrılmasındakı rahatlıq onun komandasının hələ də formalaşmadığını göstərir. O, korrupsiya ilə mübarizə apardığını deyir. Ayrı-ayrı keçmiş və hazırkı məmurlar barəsində işlər qaldırılır. Onlardan bəzilərini nə vaxtsa yüksək postlara sahib olmalarına baxmayaraq, bu mübarizə korrupsiya ilə deyil, korrupsiyaçılardır. Bunlar isə heç də eyni şey demək deyil. Paşinyanın xarici siyasətdə də buraxdığı səhvlər, hər şeydən əvvəl, KTMT baş katibinin həbsi ətrafında qalmaqallı hadisə, onu Ermənistanın təhlükəsizliyinin və iqtisadiyyatının əhəmiyyətli hissəsinin asılı olduğu Moskvaya qarşı yönəldib. Bu isə Ermənistan üçün yaxşı deyil.

Digər tərəfdən, inqilabçı baş nazirin bunları xatırlaması vacibdir: insanların Paşinyanın çağırışı ilə küçələrə çıxmaqdan yorulacaqları, onun "Facebook" sahifəsi əvəzinə, öz soyuducularına baxacaqları vaxt mütləq gələcək. Həmin an onların soyuducularında görəcəkləri isə Paşinyanın siyasi gələcəyini müəyyən edəcək".

Beləliklə, baş verənlər bir daha Ermənistanda xaotik vəziyyətin yaranacağını çox aydın nümayiş etdirir. Paşinyanın hakimiyyətə gəlməsinin ilk günlərində özünü itirmiş oponentlər təşkilatları, birləşirlər, hətta müqavimət göstərirlər. Baş nazirə qarşı yaradılan cəbhə onun parlament seçkilərində qələbə çalmasını da şübhə altına alır. Hesab edilir ki, parlamentdəki partiyalar Paşinyana qarşı birləşə bilərlər, onların elektoral bazaları da vahid məqsəd uğrunda birləşə bilərlər. Elə bu da Ermənistanda yeni ciddi qarşıdurmanın başlanması deməkdir.

Elçin CƏFƏROV, "Azərbaycan"

# "Azərişiq" ASC 2018-ci ildə tələb olunan 1 fəzalı SMS sayğacların satın alınması məqsədilə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir:

LOT-1

1 fəzalı SMS sayğacların satın alınması - 400 manat

"Azərişiq" ASC

Hesab №: AZ83AIB33020029441802068118

VOEN: 9900069391

Benefisiarın Bankı: Kapital Bankın Gənclik filialı

Kod: 200189

VOEN: 9900003611

Müxbir hesab №: AZ37NABZ0135010000000001944

SWIFT kodu: AILBAZ2X

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər LOT üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ə.Qayıbov küçəsi, 8 ünvanında yerləşən "Azərişiq" ASC-nin inzibati binasından ala bilərlər.

**İştirak haqqı heç bir halda geri qaytarılmır.**

**Əlaqələndirici şəxs - Zaur Abdullayev (telefon: 440-39-93 daxili (23-32))**

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı mürciəti;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

# Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universiteti tədbir və konfransların keçirilməsinin satın alınması üçün açıq tender elan edir

Tender 3 LOT üzrə keçirilir:

LOT-1. "Müasir dövrdə effektiv idarəetmənin problemləri" mövzusunda respublika elmi konfransının keçirilməsi

LOT-2. ATMU-nun ilik elmi-tədqiqat işlərinin yekununa və turizm-rekreasiya zonalarının yaradılması perspektivlərinə həsr olunmuş konfransın keçirilməsi

LOT-3. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münsibətilə tədbirin keçirilməsi.

Tender iştirakçılara təklif edilir ki, bu layihə üzrə öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərfdə, yazılı surətdə (Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, məhəllə 822/23) təqdim etsinlər.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı göstərilən sənədləri təqdim etməlidir:

- tenderdə iştirak etmək üçün yazılı mürciəti (ərizə);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi zərfdən açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifi qiymətinin 1 faizi həcmində (teklifin təminatı) bank zəmanəti (zərfdən açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- iddiaçının ixtisas göstəricilərini dair sənədlər.

Yuxarıda qeyd olunan sənədlər (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) tender proseduru başlanmasından 7 (yeddi) bank günü əvvəl təqdim olunmalıdır.

Sənədlər Azərbaycan dilində, 2 (iki) nüsxədə tərtib olunmalıdır (başqa dildə tərtib olunmuş sənədlərə onların Azərbaycan dilində tərcümə edilmiş surətləri əlavə edilməlidir). İştirak haqqı LOT-lar üzrə aşağıdakı məbləğdə təşkil edilir:

LOT -1.100 manat.  
LOT-2. 100 manat.  
LOT-3. 100 manat.

Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçılar iştirak haqqını aşağıdakı göstərilən hesaba köçürməlidirlər:

VOEN: 1500817681  
Hesab: AZ27IBA240090019445931153206  
Bankın adı: ABB ASC Nərimanov filialı  
VOEN: 9900001881  
Kod: 805540  
Müxbir hesab: AZ03NABZ01350100000000002944  
S.W.I.F.T.:İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 6 noyabr 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 16 noyabr 2018-ci il saat 17:00-a qədər Koroğlu Rəhimov küçəsi, məhəllə 822/23 ünvanında yerləşən Azərbaycan Turizm və Menecment Universitetinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Tenderdə iddiaçılardan sələhiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender təklifi zərfləri 19 noyabr 2018-ci il saat 10:00-da yuxarıda qeyd olunan ünvanında açılacaq.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana mürciəti etmək olar.  
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, məhəllə 822/23, AZ1072  
Tel: (+994) 55203 25 33

Tender komissiyası



Rusiya hökuməti başçısının keçmiş müavini Arkadi Dvorkoviy Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prez-

# Dvorkoviy FIDE-nin prezidenti seçildi

denti seçilmişdir. Səsvərmə Gürcüstanın Batumi şəhərində keçirilmişdir. FIDE-nin konqresində Dvorkoviy 103 səs, onun əsas rəqibi, təşkilatın vitse-prezidenti, yunanıstanlı Georgios Makropulos isə 78 səs toplaşmışdır. Bu vəzifədə təşkilat 1995-ci ildən başçılıq edən Kirsan İlyumjnovu əvəzləmiş Dvorkoviy FIDE-nin yeddinci prezidenti olmuşdur. O, federa-

rasiyada islahatlar keçirəcəyini bildirmişdir. SOCAR Energy Georgia şirkətinin başçısı, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Məhəmmədov, Suriya mənşəli fransız Başşar Kuaatlı və Peru lu qrossmeyster Xulio Qranda Suniyu FIDE prezidentinin müavini təyinq olunmuşdur.





## Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti açıq tenderə dəvət edir

Təkrar

### Tender 1 (bir) LOT üzrə keçirilir:

LOT 1. Kənd təsərrüfatı texnikası və toxumalarının alınması  
Tender iştirakçılarının təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqavilənin yerinə yetirilməsi üçün tender iştirakçıları lazımı texniki, maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə iştirak haqqını göstərilməsinə əsas köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Lənkəran şəhər H.Aslanov xiyabani, 50 nömrəli ünvanda ala bilərlər.

### İştirak haqqı:

1-ci LOT üzrə 450 (dörd yüz əlli) manat

Əlaqələndirici şəxs:  
Quliyev Vəqif Şahvəran oğlu  
Telefon: (025) 255 14 80

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Lənkəran Dövlət Universiteti  
Hesab № AZ97AIB33080019443870045138  
VÖEN: 2600135481  
"Kapital Bank" ASC Lənkəran filialı  
Kod: 200383  
VÖEN: 9900003611  
M/H: AZ37NABZ0135010000000001944  
S.W.I.F.T. BIK AIBAZ2X

Ünvan: AZ 4200, Lənkəran şəhəri, H.Aslanov xiyabani, 50, www.lsu.edu.az:office@lsu.edu.az

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25 oktyabr 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 5 noyabr 2018-ci il saat 17:00-a qədər Lənkəran şəhəri, Həzi Aslanov, 50 ünvanına, Lənkəran Dövlət Universitetinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 6 noyabr 2018-ci il saat 15:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

## Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan bir sıra kanalizasiya sistemi mövcud olmayan ərazilərdə yerləşən körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evlərindən çirkab suların daşınmasının satın alınması məqsədilə açıq tender elan edir

### LOT -1 - çirkab suların daşınması

Tender iştirakçılarının təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Müqavilənin yerinə yetirmək üçün tender iştirakçıları yüksək kənd potensialına, lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 50 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 18 ünvanından ala bilərlər. Əlaqələndirici şəxs: Əsədov Kamran Şövket oğlu, tel: 492-63-90

Dövlət Xəzinədarlıq Agentliyi  
KOD: 210005  
VÖEN: 1401555071  
M/H: AZ41NABZ0136010000000003944  
SWIFT: CTREAZ22  
Məktəbəqədər Təhsil Müəssisələri İdarəsi  
IBAN H: AZ27CTRE000000000002518337  
VÖEN: 1701374451  
Büdcə səviyyəsinin kodu: Fond 7Y  
Büdcə Təsnifatının kodu: 142340

İştirak haqqı heç bir halda geri qaytarılmır.  
Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər.

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında büdcə, bank, sosial sığorta və vergi öhdəliklərinin olmaması haqqında arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının məşin-mexanizm haqqında məlumatı;
- iddiaçının kənd məlumatı.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır.

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 6 noyabr 2018-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş, ikiqat zərfdə 16 noyabr 2018-ci il saat 17:00-a qədər Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə (ünvan: Bakı şəhəri, İstiqlaliyyət küç., 18) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 19 noyabr 2018-ci il saat 11:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

Tender komissiyası

## Göyçay Rayon İcra Hakimiyyəti aşağıdakı LOT-lar üzrə kotirovka sorğusu elan edir

- LOT-1. Göyçay Rayon İcra Hakimiyyətində cari təmir işlərinin görülməsi
- LOT-2. Göyçay Rayon İcra Hakimiyyətinə digər məşin və avadanlıqların alınması
- LOT-3. Göyçay Rayon İcra Hakimiyyətinə inventar alınması

İddiaçılar müvafiq sənədləri 10 oktyabr 2018-ci il saat 15:00-a qədər təqdim etməlidirlər.

Maraqlanan şəxslər 051-408-76-76 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Tender komissiyası

## B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Mərkəzi Bankının virtual təhsil platformasının mobil versiyasının hazırlanması və istifadəyə verilməsi işlərinin satın alınması ilə bağlı kotirovka sorğusu üzrə Satınalmalar komissiyasının 08 avqust 2018-ci il tarixli qərarına əsasən "IDEAL PRINT" MMC qalib elan edilmişdir. Qalib şirkətlərlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Satınalmalar komissiyası

## Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi açıq tender elan edir

Təkrar

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində ArcGIS təlimlərinin keçirilməsi işinin satın alınması üzrə açıq tender elan edir.

Tenderdə ArcGIS təlimlərinin keçirilməsi və dinləyicilərin sertifikatlaşdırılması sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik nüfuzlu yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər.

Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə əsas köçürdükdən sonra tenderin Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A (otaq № 405, tel.: (+99412)5654195 (daxili: 2014); e-mail: fmutellimov@emd.gov.az; Fuad Mütəllibov) ünvanından ala bilərlər.

İştirak haqqı 500 (beş yüz) manat  
AZN Hesabı  
Qrup: Əmlak Məsələləri Dövlət Komitəsi  
VÖEN: 2060015631  
Hh: AZ84CTRE000000000002647970  
Büdcə səviyyəsinin kodu - 7  
Büdcə təsnifatının kodu - 142340  
Emitem  
Dövlət Xəzinədarlıq Agentliyi  
Bank kodu: 210005  
VÖEN: 1401555071  
M.h: AZ41NABZ0136010000000003944

Xarici valyuta hesabı  
Dollar hesabı: AZ02AIB32150018403700201107  
M.h: AZ56NABZ0135020000000001840  
Avro hesabı: AZ79AIB32150019783700201107  
M.h: AZ82NABZ0133020000000001954  
VÖEN: 2001462101  
4 Saylı Xəzinədarlıq İdarəsi (Əmlak Məsələləri Dövlət Komitəsinə)

### İştirak haqqı heç bir halda geri qaytarılmır.

- iddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma tarixindən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

## Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayırım kəndində, Bərd rayonunun Çınarı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtir rayonunun işğal altında olan Göyax, Ağdam rayonunun Baş Qər-vənd, Qaraqaşqı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Gözgar və Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtir, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

## Bakı Turizm İnformasiya Mərkəzi 2018-ci ildə reklam çap materiallarının hazırlanması və alınması ilə əlaqədar açıq tender elan edir

Təkrar

### Tender LOT üzrə aparılır:

LOT -1. Reklam çap materiallarının hazırlanması və satın alınması.  
Tender iştirakçılarının təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni ərzində yerinə yetirilməlidir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları maliyyə və texniki imkanlara malik olmalıdırlar.  
Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə əsas köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, U.Hacıbəyli küçəsi, 70 ünvanında yerləşən tender komissiyasından ala bilərlər. (Əlaqələndirici şəxs: Həsənova Aybəniz, telefon: 012 498 12 44; əlavə 18).

### LOT-1 - 200 (iki yüz) manat

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:  
Bakı Turizm İnformasiya Mərkəzi

Hesab №: AZ08CTRE0000000000002178306  
VÖEN: 1700675651  
Adı: Dövlət Xəzinədarlıq Agentliyi  
Kodu: 210005  
VÖEN: 1401555071  
Müxbir hesab: AZ03NABZ01360100000003003944  
S.W.I.F.T. BIK CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi;
- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların son bir il ərzində maliyyə vəziyyəti haqqında arayış;
- işlərin yerinə yetirilməsi üçün potensial imkanları haqqında məlumat;
- vergi və digər borcların olmaması barədə arayış.

Qeyd olunmuş sənədlər 25 oktyabr 2018-ci il tarixədək təqdim olunmalıdır. Tender təklifi möhürlənmiş, ikiqat zərfdə 2 noyabr 2018-ci il tarixədək saat 17:00-dək təqdim olunmalıdır. Təklif zərfləri 5 noyabr 2018-ci il tarixədək saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

## B İ L D İ R İ Ş

"Sumqayıt Kimya Sənaye Parkı" MMC tərəfindən MMC-nin idarəedicisi təşkilat qismində çıxış etdiyi sənaye parklarında elektrik enerjisinin fasiləsiz təchizatının təmin edilməsi məqsədilə məsləhətçi təşkilatın seçilməsi ilə əlaqədar iş və xidmətlərin satın alınması üzrə keçirilmiş kotirovka sorğusu prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir.

Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının qərarına əsasən "Azərbaycan Enerji Enciniring ənd Konsaltinq" MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

"NOOR TRAVEL AZE" MMC-nin (VÖEN: 1804095571) adına verilmiş Kommersiya Hüquqi Şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

«AZƏRBAYCAN»  
qəzetinin  
reklam xidməti  
539-49-20

## ALLAH RƏHMƏT ELƏSİN!


Mərkəzi Neftçilər Xəstəxanasının kollektivi xəstəxananın hakim-fizioterapevti Fatimə Abdullayevaya anası

ROZA XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar  
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,  
Mətlub prospekti,  
529-cu məhəllə, IV mərtəbə  
e-mail:  
secretary@azerbaijan-news.az  
az\_reklam@azeronline.com  
azerbaijan-news@mail.ru  
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,  
Baş redaktor müavinləri - 538-86-86, 434-63-30,  
538-97-96,  
Məsuliyyətli - 539-43-23,  
Məsuliyyətli müavinləri - 539-44-91,  
Parlament və siyasət şöbəsi - 539-72-39,  
539-84-41, 539-21-00,  
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman  
və informasiya şöbəsi - 432-37-68,  
Humanitar siyasət şöbəsi - 538-56-60,  
Reklam şöbəsi - 539-49-20, 538-31-11,  
Kompüter mərkəzi - 538-20-87,  
Fotoillüstrasiya şöbəsi - 538-84-73,  
Mühasibat - 539-59-33,  
Faks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin  
kompüter mərkəzində  
yığılıb səhifələnmə,  
"Azərbaycan" nəşriyyatında  
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda  
sütyonlanıqlarla bərabər,  
dərəcə üçün göndərilən digər  
yazılarda da  
Azərbaycan dövlətinin  
mənafeyinə uyğun gəlməlidir

Əyləmələrə cavab verilmir  
və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 8406  
Sifariş 2876